



"SƏS" qəzeti mənim üçün ən əziz qəzetdir

Ilham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 094 (4836) 23 may 2015-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev Böyükşor bulvarının və parkının açılışında iştirak edib



20
gün
qaldı

BAKU 2015
EUROPEAN GAMES



Səh 2



Ağdaş ilk Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Mayın 22-də "Bakı-2015" ilk Avropa Oyunlarının məşəli Göyçaydan Ağdaş rayonu-na gətirilib. AZƏRTAC xəbər verir ki, Ağdaş şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar.

3

Avropa Oyunlarının rəmzi qapısında məşəli məşqçi-müəllim Rüstəm Şamilov qəbul etdi. O, bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsb olduğu üçün qürur hissi keçirdiyini bildirərək dedi: "Birinci Avropa Oyunlarının məşəlini Ağdaşda qəbul etmək mənə nəsb olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizdə fərəh hissi oyadır"...

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif olunub



8

YAP MNTK-nın növbəti iclası keçirilib



7

Sona Vəliyeva: "Telekanallar bu məsələyə peşəkar münasibət bildirməlidir"



7

13

Əslində Ermənistanı kim idarə edir?



7

Putin "Bakı 2015" in açılış mərasimində iştirak edəcək



16


Xavi "Barselona" dan gedir



23 may 2015-ci il

Prezident İlham Əliyev Böyükşor bulvarının və parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 22-də Böyükşor gölünün bərpası layihəsinin birinci mərhələsi çərçivəsində görülmüş işlərlə tanış olublar. Dövlətimizin başçısı və xanımı göl sahilində salınmış Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər. Azərbaycan Prezidenti və xanımı əvvəlcə Böyükşor gölünün bərpasının ilkin mərhələsi çərçivəsində görülmüş işlərə dair stendə baxdılar. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyükşor gölünün bərpasının birinci mərhələsi çərçivəsində görülmüş işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Sonra Prezident İlham Əliyev Böyükşor bulvarının və parkının rəmzi açılışını bildiren lenti kəsdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva elektromobil və avtobusla Böyükşor bulvarının və parkının ərazisini gəzdilər. Bu layihə Prezident İlham Əliyevin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin



üçün 100 hektar ərazidə müvafiq qəti saxlanacaq anbarı inşa edilib. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb. Bundan əlavə, burada su səviyyəsinin tənzimləyən üç su keçid hidrotexniki qurğusu inşa edilib. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi quraşdırılıb. Gölün Bakı Olimpiya Stadionu tərəfində ümumi uzunluğu 7200 metr olan 2 neft, 2 qaz və 2 su borusu yeraltı dəhlizə köçürülüb. Gölün mühafizə zonasında 11 mühafizə məntəqəsi quraşdırılıb və bərk tullantıların atılmasının və əraziyə kənar müdaxilələrin qarşısı tam alınıb. Birinci mərhələnin icrası və layihə ərazisinin təcrid edilməsi məqsədilə burada 1570 metr uzunluğunda bənd çəkilərək Böyükşor gölü iki hissəyə ayrılıb. Gölün digər tərəfinin təmizlənməsi işləri layihənin növbəti mərhələsində həyata keçiriləcək. Bu bənd



sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" 2013-cü il 26 dekabr tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.

Layihə ilk növbədə, böyük sosial əhəmiyyəti ilə diqqət çəkir. Vaxtilə sürətlə inkişaf edən paytaxtın tələblərinə uyğun gəlməyən, ekoloji tarazlığı pozan bu ərazidə çox qısa zamanda bu cür nəhəng infrastruktur layihəsinin reallaşdırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin uğurlarının əyani təsdiqidir. Birinci Avropa Oyunlarına daxil olan tədbirlərin böyük əksəriyyətinin Böyükşor gölünün şərq sahilində yerləşən Bakı Olimpiya Stadionunda və digər infrastruktur komplekslərində keçirilməsi isə bu layihənin əhəmiyyətini daha da artırır. Layihənin birinci mərhələsi çərçivəsində həyata keçirilən tikinti işləri zamanı gölün şərq və cənub sahilində bulvar və park salınıb. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənilib. Həmçinin çirklənmiş yeraltı sularını gölə daxil olmasının qarşısı tamami-

lə alınıb və drenaj sistemi qurulub. Bildirildi ki, sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydanları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.

Bakı Olimpiya Stadionuna yaxın olan Böyükşor gölünün sahilində həyata keçirilən abadlıq-quruculuq tədbirləri şəhərimizin daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edəcək və paytaxtımızın sakinlərində və qonaqlarında xoş təəsüratlar, dərin məmnunluq hissi yaradacaq. Bir vaxtlar burada mövcud olan ekoloji fəlakətin aradan qaldırılması indi bu ərazini geniş yaşıllıq zolaqlarının, təbii landsaftın olduğu məkana çevirib. Burada iaşə və əyləncə məkanlarının yaradılması isə onun paytaxtın arxitekturasına xüsusi

si yaraşlıq verəcəyini bir daha təsdiqləyir.

Qeyd edildi ki, beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, Böyükşor gölü dünyada ən çox çirklənmiş sututarlardan hesab olunurdu. Qısa müddətdə görülmüş işlər nəticəsində gölün ekoloji göstəricilərinin dinamikası müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişib. Uzun illər Böyükşor gölüne axıtılan sənaye və məişət tullantı sularının və neft qalıqlarının qarşısı artıq böyük həcmdə alınıb. Belə ki, layihənin icrasına başlamazdan əvvəl gölə 76 mənbedən sənaye və məişət tullantı suları axıtılırdı. Layihə ərazisində bu mənbelər tamamilə ləğv edilib,

Layihə ərazisinin cənub sahili boyunca kanalizasiya xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə alınıb. Gölə axıtılan bütün mənbelərin qarşısının alınması suyun keyfiyyətini yaxşılaşdırır. Neftlə çirklənmiş əsas ərazi layihə ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Gölün şimal hissəsi sovet dövründə, əsasən də İkinci Dünya müharibəsi zamanı xam neft üçün açıq anbar ərazisi kimi istifadə edilib və bu, gölü həddən artıq çirkləndirib. Qədim Balaxanı neft yataqlarından gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün 1850 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca tikilib. Eyni zamanda, yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkləndirici çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülür.



qalan sahədə isə 20-yə endirilib və bu göstərici azalmaqdadır. Gölün dibinin təmizlənməsi ərazilərində neftlə çirklənmənin səviyyəsi 121 min mq/kiloqramdan 86-ya enib ki, bu da gölün dibinin artıq ekoloji normalar çərçivəsində olması deməkdir.

Layihənin ilkin mərhələsində gölün dibindən 2,8 milyon kub metr həcmində çöküntü çıxarılaq gələcəkdə zərərsizləşdirilməsi üçün müvafiq təcrid edilmiş anbar ərazisinə toplanıb. Gələcəkdə dib çöküntülərinin zərərsizləşdirilməsi

Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Tələt Məcidovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov "Şöhrət" ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev "Tikinti obyektlərinin sökülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək 8 zolaqlı magistral yolun özlül olacaq. Buradan da görünür ki, Böyükşor gölünün 300 hektara yaxın hissəsində icra olunan birinci mərhələ üzrə işlər uğurla həyata

keçirilib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən gölün tam bərpasını nəzərdə tutan növbəti mərhələdə göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.

I AVROPA OYUNLARI - 2015



Birinci Avropa Oyunlarına

20 gün qalır

Mayın 22-də "Bakı-2015" ilk Avropa Oyunlarının məşəli Göyçaydan Ağdaş rayonuna gətirilib. AZƏRTAC xəbər verir ki, Ağdaş şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılama mərasimi oldu. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar. Avropa Oyunlarının rəmzi qapısında məşəli məşəqi-müəllim Rüstəm Şamilov qəbul etdi. O, bu mötəbər tədbirin

Ağdaş ilk Avropa Oyunlarının məşəl estafetini qəbul etdi



məşəlini qəbul etməyin ona nəsbib olduğu üçün qürur hissi keçirdiyini bildirərək dedi: "Birinci Avropa Oyunlarının məşəlini Ağdaşda qəbul etmək mənə nəsbib olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizdə fərəh hissi oyadır".

Sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə 3 kilometr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev Meydanına gəldilər.

Rayonun fəal gənclərindən biri, tələbə Sə-

binə Əlipaşayeva səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Məşəldən götürülmüş alovla yandırılan "Bakı-2015"-in çırağı rayon ictimaiyyətinə təqdim edildi. Boks üzrə üçqat Azərbaycan çempionu Rüşət Nəbiyev tərəfindən yandırılan çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verildi.

Tədbirdə Atəşgah məbədinə birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Məşəli qarşılayanlar arasında olan Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev bu əlamətdar hadisədən aldığı təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşdü: "Bu gün hə-



qiqətən də qürurverici anlar yaşayırıq. Hesab edirəm ki, bu möhtəşəm tədbir ölkəmizin dünyaya daha geniş tanınması işinə əvəzsiz töhfə verəcək. İnanıram ki, belə möhtəşəm tədbirlər tezliklə doğma Qarabağımızda da təşkil ediləcək".

Ağdaş şəhər 7 sayılı tam orta məktəbin müəllimi Leyla Bayramova isə dedi: "Gənc müstəqil ölkə olan Azərbaycan hər sahədə, o cümlədən idman sahəsində sürətlə inkişaf edir. İdmançılarımız beynəlxalq yarışlarda üçrəngli bayrağımızı dalğalandırır, Vətənə medallar gətirir, Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, dövlətimizin başçısının apardığı siyasət nəticəsində mümkün olub. Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk".



23 may 2015-ci il

“Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir”

Azərbaycan Prezidenti İlham Əliyevin “The Business Year” jurnalına müsahibəsi

“The Business Year” jurnalının “Bakı 2015” birinci Avropa Oyunlarına həsr olunmuş xüsusi buraxılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi dərc edilib. AZƏRTAC müsahibəni təqdim edir.

X X X

- Cənab Prezident, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi sahəsində görülmüş işləri necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, əldə olunmuş nəticələr Azərbaycanda artıq liberal, rəqabətədavamlı iqtisadi sistemin formalaşdığını deməyə əsas verirmi?

-Müstəqillik illərində qarşımızda duran ən vacib məsələlərdən biri liberal, güclü, rəqabətədavamlı və modern iqtisadi sistemin yaradılması olmuşdur. 1993-cü ildən sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilməyə başlanmış liberal iqtisadi islahatların davam etdirilməsi, iqtisadiyyatın prioritet sahələrinin müəyyənəndirilməsi və onların inkişafının stimullaşdırılması, investisiyaların təşviqi, məqsədli dövlət proqramlarının reallaşdırılması nəticəsində qısa zamanda iqtisadi sahədə strateji hədəflərə nail olunmuşdur. Son 10 ildə iqtisadiyyatın 3 dəfədən çox artması, işsizlik və yoxsulluq problemlərinin əsaslı şəkildə həlli, sosial və iqtisadi infrastrukturun yenidən qurulması, əhalinin rifahının davamlı yüksəlişi və əldə olunmuş digər uğurlu nəticələr hər bir dövlət üçün inqilabi sıçrayış kimi səciyyələndirilə bilər.

Düzdür, hazırda da enerji sektoru Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalır. Lakin karbohidrogen ehtiyatlarının hasilatından və satışından əldə olunan gəlirlərin bir hissəsini qeyri-neft sektorunun inkişafına yönəltməklə biz həm iqtisadiyyatımızın ənənəvi sahələrini yenidən qurduq, həm də informasiya-kommunikasiya texnologiyaları, turizm, kosmik sənaye, müdafiə sənayesi və digər bu kimi yeni istiqamətlər yaratdıq və inkişaf etdirdik. Son bir neçə ilin statistikasına əsasən, ümumi daxili məhsulun (ÜDM) istehsalında qeyri-neft sektorunun çəkisi ardıcıl olaraq yüksəlmiş və 2014-cü ildə 61 faizə çatmışdır. Bu isə Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığının azaldığını açıq şəkildə göstərir. Dünyanın mötəbər iqtisadi və maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın uğurları xüsusi qeyd olunur. Dünya İqtisadi Forumunun global rəqabətliklik indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yere yüksəlmiş və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birinciliyi əldə saxlayır.

-Siz 2014-cü ili “Sənaye ili” elan etmişdiniz. Sənayeləşmənin stimullaşdırılmasına yönəldilmiş milli təşəbbüslərin mü-

vəffəqiyyətini necə qiymətləndirirsiniz?

-Müstəqilliyin ilk illərində Azərbaycan dərin sosial-iqtisadi böhranla üzləşmişdi. Bütün sənaye sahələri, hətta iqtisadiyyatımızın əsas lokomotivi olan neft sənayesi də tənəzzül etmişdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkədə mövcud olan siyasi böhran iqtisadi durumu daha da ağırlaşdırmışdı. Bununla belə, 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdıqdan sonra cəmiyyət həyatında stabilləşmə dövrü başlanmış, ölkə iqtisadiyyatı bərpa edilmiş, sənayedə ciddi geriləmə aradan qaldırılmışdır.

Sonrakı dövrdə, xüsusilə də son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir hissəsi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun, sənayenin inkişafına yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuş, ümumilikdə isə həmin illərdə Azərbaycanda sənaye istehsalının həcmi 3 dəfə artmışdır. 2014-cü il “Sə-

“Son 11 il ərzində Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiya qoyulmuşdur. Bu, ölkədə yaradılmış sabitliyin, normal biznes mühitinin nəticəsidir. Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya yatırılmışdır ki, bunun da 11 milyardı xarici sərmayədir. Bu da bir daha göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Çünki indiki şəraitdə 11 milyard dollar xarici investisiya cəlb etmək istənilən ölkə üçün böyük uğur hesab oluna bilər”

naye ili” elan olunduqdan sonra “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qəbul olunmuş, sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri ilə bağlı ixtisaslı kadrların hazırlanması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

“Sənaye ili” çərçivəsində 200-dək, o cümlədən 40-dan çox orta və iri müəssisə açılmışdır. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlarıq. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bunu bariz şəkildə təsdiq

24 THEBUSINESSYEAR — [AZERBAIJAN 2015]
INSIDE PERSPECTIVE



A STRONG HAND

TBY talks to **HE Ilham Aliyev**, President of the Republic of Azerbaijan, on the successes of past initiatives, the World Economic Forum, and Azerbaijan's role in the future of global energy security.

How would you characterize the measures taken in the area of economic diversification in Azerbaijan, and do you believe that the results obtained attest to the existence of a liberal and competitive economic system in Azerbaijan?

One of our priorities during the years of independence has been the creation of a liberal, powerful, competitive, and modern economic system. Thanks to the continuation of the economic transformation initiated by the National Leader Heydar Aliyev in 1993, the determination of the priority sectors of the economy and their subsequent development, attraction of investment, and implementation of targeted state programs, we have achieved our strategic objectives in the economy. The more than threefold economic growth experienced, the solution of the problem of unemployment and poverty, the establishment of completely new social and economic infrastructure, the continuous improvement of people's living standards, and other achievements are seen as revolutionary breakthroughs in any country.

According to the statistics for the last several years, the share of the non-oil sector in the GDP has continuously increased to reach 61% in 2014. This is evidence of economic diversification in Azerbaijan and the reducing dependence on oil. The world's leading economic and financial institutions also acknowledge Azerbaijan's achievements. According to the global competitiveness index of the World Economic Forum, Azerbaijan has advanced to 38th place among 144 countries, maintaining the lead among CIS countries for five consecutive years.

You declared 2014 the Year of Industry. How would you assess the success of national efforts to bolster industrialization?

Azerbaijan was faced with a deep social and economic recession during the early years of independence. All economic sectors, including its main locomotive the oil industry, were in decline. Armenian aggression against Azerbaijan and the resulting political crisis in the country could not but aggravate the economic situation. Despite this, after the return of National Leader Heydar Aliyev to power in Azerbaijan in 1993, the country embarked on a period of stabilization, started to revitalize its economy and managed to get rid of industrial backwardness.

In subsequent years, especially over the past 10 years, revenues fetched by the sale of Azerbaijan's oil and gas were channeled into the non-oil sector and industrial development by means of special targeted programs. This has resulted in an annual 10% growth of the non-oil economy. In general, these years have seen industrial

edir. Təsədüfi deyil ki, həmin il fevralın 8-də ölkəmiz üçün tarixi hadisə baş verdi - “Azerspace-1” ilk milli telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşuldu. Ötən il dekabrın əvvəlində isə sayca ikinci olan “Azersky” müşahidə peykinin “Azərkosmos” ASC-yə təhvil verilməsi Azərbaycanda elmtutumlu sənayenin inkişafına böyük diqqət göstərildiyinin əyani təzahürüdür.

Sənayeləşmə siyasətində milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi də prioritet vəzifələrdən biri kimi müəyyənəndirilmişdir. Artıq Milli Ordumuz bir sıra silah və hərbi ləvazimatlarla yerli istehsal hesabına təmin olunur, hərbi sənaye məhsullarımız beynəlxalq sərəgilərdə nümayiş etdirilir, hətta ixrac üçün ilkin satışlar da həyata keçirilmişdir.

Məlumdur ki, 2013-cü ilin sentyabrında Bakı gəmiqayırma zavodu istifadəyə verilmiş, ölkə-

miz həm neft-qaz əməliyyatları, həm də hərbi məqsədlər üçün tankerlər və yük gəmilərinin istehsalına başlamışdır. Bakı gəmiqayırma zavodu gələcəkdə həm də region ölkələrinin bu sahədə ehtiyaclarını ödəyə biləcək nəhəng istehsal müəssisəsidir.

Ümumən, biz qeyri-neft sektorunun inkişafına həm ölkənin daxili tələbatını ödəmək, həm də ixrac potensialımızı genişləndirmək üçün əlavə imkan kimi baxırıq. Azərbaycanın həm kənd təsərrüfatı, həm də qida sənayesi məhsullarına bizim ənənəvi bazarlarda böyük tələbat var. Bundan əlavə, yeni bazarlara çıxmaq üçün də yollar axtarıq. Eyni yanaşma inşaat materialları istehsalına da tətbiq olunur.

Biz ölkənin inşaat sektorunu sementlə artıq tam şəkildə təmin edirik. Ötən il istifadəyə verilən ən böyük yeni sement zavodu bu sahədə idxaldan asılılığımızı tam şəkildə aradan qaldırıb. Eyni za-

manda, sement istehsalında əlavə həcm var və ixrac imkanlarımız da artacaq. Biz alüminium, poladtökmə, metallurgiya sənayesini də inkişaf etdiririk. Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə davam etdiriləcək. Çünki Azərbaycanda həm kifayət qədər xammal, həm də lazımi sənaye potensialı var.

Sənaye sahəsində zəngin təcrübəsi olan Sumqayıt, Mingəçevir və Gəncədə müvafiq olaraq kimya, toxuculuq və metallurgiya sahələrinin inkişafı üçün tədbirlər davam etdirilir. Bu gün Sumqayıt, sadəcə, Azərbaycanın deyil, həm də Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilmişdir. Azərbaycanda yeni sənaye mərkəzlərinin yaradılması prosesi davam etdirilir. Qarşıda duran işləri həyata keçirmək üçün bizim potensialımız, maddi resurslarımız, ixtisaslı kadrlarımız, işçi qüvvəmiz, ən əsası siyasi iradəmiz vardır.

Ardı-Səh-5

“Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir”

Azərbaycan Prezidenti İlham Əliyevin “The Business Year” jurnalına müsahibəsi



Əvvəli-Səh-4

-Azərbaycanda biznes və investisiya fəaliyyətinin daha da asanlaşdırılması üçün əlavə hansı addımlar atılmışdır?

-Son 11 il ərzində Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiya qoyulmuşdur. Bu, ölkədə yaradılmış sabitliyin, normal biznes mühitinin nəticəsidir. Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya yatırılmışdır ki, bunun da 11 milyardı xarici sərmayədir. Bu da bir daha göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Çünki indiki şəraitdə 11 milyard dollar xarici investisiya cəlb etmək istənilən ölkə üçün böyük uğur hesab oluna bilər. Keçən il martın 3-də sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanmışdır. Biz Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biz-

nesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması sahəsində məqsədyönlü tədbirləri davam etdiririk.

Təsadüfi deyil ki, biznes mühitinin inkişaf etdirilməsi sahəsində atılan addımlar nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumlarının da diqqətini cəlb edir. 2015-ci ilin “Doing Business” hesabatına görə, Azərbaycan ən çox islahat aparan 10 ölkədən biridir. Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə dünyada 10-cu, biznesə başlamağa görə isə 11-ci yerdədir. “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi 2014” hesabatında isə respublikamız 186 ölkə arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən azad ölkələr sırasına daxil olmuşdur.

Azərbaycanda makroiqtisadi vəziyyətin sabitliyi, qeyri-neft sektorunun davamlı inkişafı, böyük maliyyə potensialının mövcudluğu, həmçinin sağlam rəqabət və inves-

tisiya mühitinin təmin edilməsi həm xarici sərmayəçilərə, həm də yerli iş adamlarına əlavə nikbinlik verir.

-Davos şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunda dünya liderləri “Yeni global kontekst”i müzakirə etmişlər. Siz, həmçinin “Enerji geosiyaseti üzrə yeni global kontekst” mövzusunda keçirilmiş sessiyada çıxış etdiniz. “Yeni kontekst” Azərbaycan üçün nədir?

-2008-ci ildən etibarən Davos Ümumdünya İqtisadi Forumunda əsasən iqtisadi və maliyyə sisteminə böhrandan çıxış yolları müzakirə olunur. Bu il “Yeni global kontekst” adlandırılan yubiley forumunun iştirakçıları inkişaf və sabitlik, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik, innovasiyalar və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. Bütün bu müzakirə və fikir mübadilələrinin başlıca məqsədi dünyada siyasi və iqtisadi katalizmlər fonunda inkişafa, tərəqqiyə, qarşılıqlı faydalı əməkdaşlığa yol açmağa

çək yeni birgəyaşayış modelinin müəyyənləşdirilməsi və təşviqidir. Biz müstəqillikdən sonra nəinki mənfiden müsbətə doğru dəyişən, həm də vəziyyətin gərginləşdiyi, get-gedə daha çox münafişə, hədələr, terrorizm təhlükəsinin mövcud olduğu regionda yaşayırıq. Lakin qarşılıqlı faydalı əməkdaşlıq eləcə də ölkə hüddudlarından kənarda müəyyən dərəcədə proqnozlaşdırılan vəziyyət olduğu təqdirdə mümkündür. Buna görə də Azərbaycanın həyata keçirdiyi siyasət, reallaşdırdığı nəhəng transmilli layihələr regionda və daha geniş arealda proqnozlaşdırıla bilən mühitin yaradılmasına yönəlmişdir.

Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Həm Şərqi-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində Azərbaycan həm də Avropanı Asiya ilə birləşdirən ölkəyə çevriləcəkdir. Xəzər dənizi hövzəsində ən böyük dəniz ticarət limanı Azərbaycanda tikilir. Artıq ötən il Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Ticarət limanının tam şəkildə yaxın iki il ərzində istifadəyə verilecəyini gözləyirik. Bu limanın yükəşirə qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olacaqdır. Bununla da Xəzərdə yük daşımalarının həcmi artırılmasına gətiriləcəkdir.

Hava nəqliyyatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminal binası tikilmişdir. Bölgələrdə isə 6 aeroport inşa edilmişdir ki, onlardan 4-ü beynəlxalq aeroportdur. Beləliklə, bu gün ölkəmizdə 5 beynəlxalq aeroport vardır. Artıq Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə bir regional mərkəzə çevriləcəkdir.

Azərbaycanın liderliyi ilə həyata keçirilən enerji layihələri Azərbaycan xalqının rifahı ilə yanaşı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə xidmət göstərir. Hazırda reallaşdırılan “Cənub” qaz dəhlizi layihəsi də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır.

Göründüyü kimi, bizim nəqliyyat və enerji layihələrimiz Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır və mürəkkəb geosiyasi proseslər fonunda qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir. Azərbaycan həm də global təhdidlərə, o cümlədən terrorizmə qarşı mübarizənin fəal iştirakçısıdır və beynəlxalq antiterror koalisiyasının üzvlərindən biridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən biri terrorizmə qarşı mübarizəyə həsr olunmuşdur. Çünki terrorizmin müxtəlif təzahürü ilə mübarizədə Azərbaycan kifayət qədər problemlərlə üzləşmişdir. Ermə-

nistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirilmiş, nəticədə 2000-dən artıq soydaşımız qətlə yetirilmişdir.

Azərbaycan üçün çağırış həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bu tipli problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsidir. Biz 20 ildən artıqdır ki, Ermənistanın işğalından əziyyət çəkirik. Təəssüf ki, bu gün dünyada mövcud olan ikili standartlar, bəzi hallarda işğalçı ilə işğala məruz qalan tərəflərin eyniləşdirilməsi münaqişənin həllini ləngidir. Hesab edirəm ki, keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni beynəlxalq hüquq normaları prizmasından baxılmalı, onların həlli üçün eyni yanaşma tətbiq edilməlidir. Çünki hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələr üçün zəmin yaranır.

Forumda da qeyd edildiyi kimi, 2015-ci ildə biz yolayrıcındaydıq: bir tərəfdə ayrı-seçkilik, fundamentalizm, nifrətə, qarşılıqlı ittihamlara şərait yaradan meyillər, digər tərəfdə isə həmrəylik və əməkdaşlığa aparan yol var. Azərbaycanın inkişaf, əməkdaşlıq və inteqrasiya modeli siyasi və iqtisadi proseslərin proqnozlaşdırılması, ümumi maraqların təmin edilməsi üçün etibarlı zəmin yarada bilər.

-Xəzər dənizindən “Cənub” qaz dəhlizi vasitəsilə Avropaya ilk qazın 2019-cu ildən etibarən neql ediləcəyi gözlənilir. Bu baxımdan, gələcəkdə global enerji təhlükəsizliyinə münasibətdə Azərbaycanın necə rol oynayacağını düşünürsünüz?

-2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verildikdən biz artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm bir addım atmışdıq. Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir.

Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr həm də “Cənub” qaz dəhlizinin reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə bağlı gərgin iş aparır və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir. “Cənub” qaz dəhlizi bu gün Avropada ən böyük infrastruktur layihəsidir. Azərbaycan isə Avropaya yaxın zamanlarda neql ediləcək qazın yeganə yeni mənbəyidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə, “Şahdəniz” qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu - TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik- TAP layihəsinin tikintisi “Cənub” qaz dəhlizini formalaşdıracaq elementlərdir.

Ardı-Səh-6

23 may 2015-ci il

“Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir”

Azərbaycan Prezidenti İlham Əliyevin “The Business Year” jurnalına müsahibəsi

Əvvəli-Səh-5

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir, proqnozlaşdırılan ehtiyatların həcmi isə bundan iki dəfə artıqdır. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraraq. Hazırda “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı bütün istiqamətlər üzrə ardıcıl iş aparılır. Keçən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu tarixin çox böyük rəmzi mənası var idi. Çünki bölgənin enerji xəritəsini dəyişmiş “Əsrin müqaviləsi” məhz 20 il əvvəl bu tarixdə imzalanmışdır. Bu ilin fevralında Bakıda “Cənub” qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin Məşvərət Şurasının iclası keçirilmişdir ki, bu da görülməli işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur. Cari il martın 17-də isə Türkiyənin Qars vilayətində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin, həmçinin Avropa İttifaqı və ABŞ-in nümayəndələrinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasiminin keçirilməsi “Cənub” qaz dəhlizinin reallaşdırılması baxımından olduqca əlamətdar hadisədir.

“Şahdəniz-2” və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın neft strategiyasına yeni nəfəs verməklə yanaşı, həm də dünyanın enerji xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni vəziyyətin yaranmasına səbəb olacaq. Çünki “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsi kimi Avrasiyada yeni əməkdaşlıq formatının əsasını qoyur. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional amil kimi özünü göstərir. İndi isə Yunanıstan, Albaniya və İtaliyanın bu prosese qoşulması həmin formatı daha da genişləndirir. Eyni zamanda, “Nabukko” layihəsinin üzvü - Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da bu layihələrə qoşula bilər. Biz digər Balkan ölkələrinə də Azərbaycan qazının çatdırılmasını istəyirik. Hesab edirik ki, bu ölkələrlə həm istehlakçı, həm tranzit ölkələr kimi tərəfdaşlıq edə bilərik. Beləliklə, yeni əməkdaşlıq formatında iştirak edən dövlətlər həm də təbii müttəfiqlərə çevrilirlər və nəticədə etibarilə Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır. Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaqdır. Buna görə də “Cənub” qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür.

-Bu ilin iyununda Azərbaycanda I Avropa Oyunları keçiriləcək. İlk oyunlara ev sahibliyi

edən bir şəhər olaraq Bakıda hansı nadir cəhətlər nəzərdə tutulur? Eyni zamanda, Oyunlar Azərbaycanın idman həyatında hansı izlər qoyacaq?

- Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Eyni zamanda, biz bunu Azərbaycana beynəlxalq miqyasda göstərilən marağın təzahürü kimi dəyərləndiririk. Son 10 ildə Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş mühüm uğurlar, beynəlxalq arenada yürüdüyümüz müstəqil, fəal siyasət ölkəmizin nüfuzunu daha da yüksəltdir. Həmçinin həyata keçirilmiş nəhəng quruculuq və abadlıq işləri nəticəsində Bakı dünyanın ən gözəl, ən

Ümumilikdə, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Açıılış mərasiminin baş tutacağı 68 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, 7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlanır. Paytaxtın nəqliyyat infrastrukturunu təkmilləşdirilmiş, müvafiq təhlükəsizlik tədbirləri görülmüş, qonaqların, idmançıların qarşılama, yerləşməsi, məşqlərin keçirilməsi və digər təfərrüatlar tam nəzərə alınmışdır.

Hesab edirəm ki, Avropa Oyunları müxtəlif idman növlərinin ölkəmizdə təbliği, yeni nəsillə idman mütəxəssislərinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin Oyunlar Azərbaycan üçün gözəl sosial

nəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik. “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq. Bu, həmçinin dörd ildən sonra keçiriləcək növbəti Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdiriləcək.

- Dünya arenasında Azərbaycanın əhəmiyyətinin artmasını şərtləndirən amillərdən biri də ölkənin fəal xarici siyasətidir. 2014-cü ildə Azərbaycanın xarici siyasətində hansı məqamları xüsusi qeyd etmək istərdiniz və 2015-ci il üçün prioritet sahələr hansılardır?

-Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olun-

günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub. Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır. Təsəffü deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunması, Azərbaycanın haqq səsinin Avropa ictimaiyyətinə daha dolğun çatdırılması ölkəmizin bu nüfuzlu qurumun ali orqanına rəhbərliyi dövründə əldə edilmiş uğurlardır. 2014-cü ilin iyununda ATƏT Parlament Assambleyasının Bakıda keçirilmiş sessiyasında qəbul olunmuş Bəyannamədə ölkələrin

“Şahdəniz-2” və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın neft strategiyasına yeni nəfəs verməklə yanaşı, həm də dünyanın enerji xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni vəziyyətin yaranmasına səbəb olacaq. Çünki “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsi kimi Avrasiyada yeni əməkdaşlıq formatının əsasını qoyur.

müasir şəhərlərdən birinə çevrilmişdir. Ümid edirəm ki, Bakı qonaqlar və idmançılar üçün gözəl məkan olacaqdır.

Azərbaycan həm də beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindəndir, idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə qazandığı uğurların sayı ildən-ile artır. Azərbaycanın əksər bölgələrində müasir standartlara uyğun Olimpiya kompleksləri, digər idman qurğuları yaradılmışdır. Bu, həm də Azərbaycanda idmanın kütləviliyini şərtləndirən mühüm amillərdən biridir. Azərbaycan çoxsaylı beynəlxalq və regional səviyyəli tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanmışdır. Bu günədək Bakıda siyasi, iqtisadi, humanitar, idman və digər sahələrdə mühüm beynəlxalq tədbirlər uğurla keçirilmişdir. Bu il iyunun 12-dən 28-dək baş tutacaq ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik.

Avropa Olimpiya Komitəsinin dəstəyi ilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı güclü beynəlxalq komanda formalaşdırılmış və artıq hazırlıq işləri yekunlaşmaq üzrədir. Müasir idman infrastrukturunun yaradılması sahəsində genişmiqyaslı iş aparılmışdır. Tədbirlərin keçiriləcəyi idman obyektlərinin böyük əksəriyyətinin tikintisi başa çatmışdır və ya son tamamlanma işləri görülür.

təbliğat vasitəsi olacaqdır. Ölkə əhalisinin üçdə ikisinin yaşı 35-dən aşağıdır və bu böyük təbəqə idmanın təşviq etdiyi amallar haqqında məlumatlar alacaqdır. Avropa Oyunlarının keçirilməsi üçün yaradılmış infrastruktur şəhərimizin və ölkəmizin gələcəkdə digər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsini də asanlaşdıracaq. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik, eyni zamanda, ilk dəfə olaraq “Formula-1” yarışları regionumuza gələcəkdir. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

İki il ərzində bir ölkədə, bir şəhərdə həm Avropa Olimpiya, həm də İslam Həmrəyliyi oyunlarının keçirilməsinin rəmzi mənası vardır. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli, çoxkonfessiyalı və çoxmədəniyyətli ölkədir. Bu gün Azərbaycan daha çox aktuallaşan sivilizasiyalararası dialoqa öz dəyərli töhfəsini verir.

Düşünürəm ki, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olacaqdır.

Bir sözlə, bizim güclü potensialımız, mükəmməl idman infrastrukturumuz, böyük beynəlxalq tədbirləri təşkil etmək sahəsində yaxşı təcrübəmiz vardır və əmi-

muş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur.

Ötən il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından kifayət qədər uğurlu dövr olmuşdur. Ölkəmiz beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş, üzv və tərəfdaş olduğu təşkilatlarla, ayrı-ayrı dövlətlərlə əlaqələrini daha da dərinləşdirmişdir. Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi 6 ay müddətində Azərbaycan korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti seçməklə yanaşı, demokratiya, insan hüquqları, təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə də geniş diqqət ayırmış, bir sıra səmərəli təşəbbüslərlə çıxış etmişdir.

Azərbaycanın korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirdiyi institusional islahatlara nümunə olaraq “ASAN xidmət” mərkəzlərini göstərə bilərik. Hazırda “ASAN xidmət” mərkəzlərində 30 növ hüquqi, 32 növ funksional yardımçı xidmətləri təşkil edilib. Ümumilikdə fəaliyyətə başladığı 2012-ci il dekabrın 29-dan bu

sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi bir daha vurğulanmışdır.

Azərbaycan tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanmışdır. 2012-ci ildə Azərbaycan Meksikada “Böyük iymiliyin” sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olmuşdur. 2011-ci ildə seçkilərdə 155 dövlətin dəstəyini qazanmış ölkəmiz iki il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş və iki ay həmin ali quruma sədrlik etmişdir. Azərbaycan 2015-ci ildə Türkiyədə keçiriləcək “Böyük iymilik” sammitinə də dəvət almışdır.

Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilir. Qarşıdan gələn dövrdə biz düşünülən xarici siyasət kursumuzu davam etdirəcəyik, Azərbaycanın suveren hüquqlarının, milli maraqlarının təmin edilməsi, ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həlli, bütün regionumuz, Avropa üçün mühüm əhəmiyyət kəsb edən nəhəng transmilli enerji layihələrinin davam etdirilməsi və digər əhəmiyyətli məsələlər qarşıdan gələn dövrdə də diqqət mərkəzində olacaqdır.

Dövlət öz xalqının yanındadır!

Prezident İlham Əliyev:
“Hər kəs qanuna əməl etməlidir”



Bu gün hər kəsə kifayət qədər bəllidir ki, Azərbaycanda mövcud olan qanunlar və həmin qanunlar çərçivəsindəki ədalət prinsipi ali məqamlara söykənməkdədir. Məhz bu kimi amilləri ehtiva edən məsələlərdə dövlət hər zaman xalqın yanında olub və xalqı narahat edən hər hansı bir məsələnin həllində təcir-səlis addımlar atıb.

Məhz Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının iclasındakı çıxışı da bu kimi faktorlara əsaslanıb. Bununla bağlı bir sıra bəyanatlar səsləndirən ölkə rəhbərimiz vurğulayıb ki, istənilən məsələdə dövlət xalqı müdafiə etməli və süni əngəllər yaradan məmurlar qanun qarşısında cavab verməlidir. Bu da onun göstəricisidir ki, hakimiyyət iqtidar-xalq vəhdətinin bariz nümunəsini ortaya qoyub.

Artıq müvafiq tədbirlər görülməkdədir

Məhz Binəqədi rayonu ərazisində baş verən hadisə ilə bağlı da Cənab Prezident həlak olanların ailələrinə və yaralılarına, o cümlədən, bina sakinlərinə maddi təminat verilməsi, yanğına məruz qalmış binanın və mənzillərin tezliklə dövlət hesabına təmir edilməsi, mənzillərin ev əşyaları ilə təchiz olunması, yanğın zamanı məhv olmuş sənədlərin yenidən verilməsi və digər tədbirlərlə bağlı tapşırıqlarını verib. Baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15.000 (on beş min) manat, xəsarət almış bina sakinlərinin hər birinə 5000 (beş min) manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20.000 (iyirmi min) manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib. Yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün isə 3000000 (üç milyon) manat vəsait ayrılıb.

Onu da vurğulayaq ki, Prezident İlham Əliyev Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə də göstəriş verib. Həmçinin yanmış üzlük materialların istehsalına uyğunluq sertifikatının verilməsi, onlardan yaşayış binalarında

üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər isə artıq görülməkdədir.

Dövlət başçısı vurğulayıb ki, bu cür hallara yol verilməməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə yaxın gələcəkdə bütün lazımı tədbirlər görülməlidir.

Xalq öz dövlətinə, Prezidentinə arxalanır və güvenir!

Daha bir məqam Prezident İlham Əliyevin dövlətin bütün strukturlarının sözügedən hadisədə göstərdikləri fədakarlığa verdiyi yüksək qiymətdir. Belə ki, həmin fədakarlıq nəticəsində daha böyük itkilərin qarşısı şücaətlə anılmışdır: “Qeyd etməliyəm ki, hadisə zamanı bizim bütün dövlət qurumlarımız çox böyük fədakarlıq göstərmişlər. Səhiyyə işçiləri, təcili tibbi yardım işçiləri, xilasedicilər, polis əməkdaşları böyük peşəkarlıq, fədakarlıq və qəhrəmanlıq göstərmişlər. Onlarla insan binadan təhlükəyə edildiyi, xilas olundu. Bu xilasetmə əməliyyatlarında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Lakin qeyd edilənlərlə yanaşı, ölkə başçısı bir daha qanun pozuntusuna yol vermiş bir sıra dairelərə öz xəbərdarlığını bildirib. O, qeyd edib ki, əgər vətəndaşlara qarşı hər hansı bir ədalətsizlik olarsa, bunu edənlər qanun qarşısında cavab verməli olacaqlar: “Bu gün bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək. O cümlədən, bax, bu bədbəxt hadisənin səbəbkarları da mütləq məsuliyyətə cəlb ediləcəklər. Ədalət bərpə olunacaqdır”.

Beləliklə, Azərbaycan xalqı bir daha şahid oldu ki, ölkədə vəzifəsindən, rəqibindən və statusundan asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və kim qanunun aliliyini pozarsa, onun sərtliyi ilə qarşı-qarşıya qalmalı olacaq. Artıq bu fakt həm də bir aksioma kimi öz təsdiqini tapmaqdadır. Çünki dövlət öz xalqının yanındadır. Hakimiyyət-xalq, xalq Ühəkimyyət sarsılmaz birliyinin mövcudluğu da məhz bu faktoru kifayət qədər sübuta yetirib. Eyni zamanda Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə arxalanır və güvenir!

Rövşən

YAP MNTK-nın növbəti iclası keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan YAP MNTK-nın sədri Məhəmməd Məmmədov komissiyanın ötən toplantıdan keçən dövr ərzində gördüyü işlərlə bağlı məlumat verib.



Qeyd olunub ki, partiyanın rayon (şəhər) təşkilatlarında həm partiya nizam-intizamı, həm də maddi-texniki təchizatla bağlı ciddi işlər görülüb, onların səmərəli fəaliyyəti günün tələbləri səviyyəsində qurulub. Rayon (şəhər) təşkilatlarında aparılan yoxlamaların nəticələri bir daha sübut edir ki, partiyanın yerlərdəki fəaliyyəti qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən gəlməyə təminat verir. M.Məmmədov çıxışında öz fəaliyyətində nöqsanlara yol vermiş rayon (şəhər) partiya təşkilatları haqqında tədbirlərin görüldüyünü, onlara zəruri tövsiyələrin verildiyini və bir çox təşkilatın artıq müvafiq nəticələr çıxararaq öz işində dönüş yaratdığını vurğulayıb. İclasda qarşıdakı bir ay ərzində nəzarət təftiş aparılacaq rayonların siyahısı və onlara təhkim olunan MNTK üzvləri müəyyənləşdirilib. MNTK-nın üzvü Tahir Kərimov isə rayon (şəhər) partiya təşkilatlarının gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri haqqında danışdı. İclasın sonunda çıxış edən YAP İcra katibinin müavini Siyavuş Novruzov görülmüş işlər və qarşıda duran perspektiv vəzifələr barəsində çıxış edib. S.Novruzov həmçinin nəzarət təftişin ümumi prinsipləri və yoxlama prosesində xüsusi diqqət yetiriləcək məqamlar barədə öz tövsiyələrini verib. Qeyd edək ki, iclasda YAP İcra katibliyinin Təşkilat şöbəsinin təlimatçıları da iştirak edib.

Sona Vəliyeva: “Telekanallar bu məsələyə peşəkar münasibət bildirməlidir”

“Mayın 19-da paytaxtdakı yanan binada baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar Azərbaycanın bütün televiziya kanalları vətəndaş mövqeyindən çıxış etməlidir”. Bu sözləri açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRS) üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib. S.Vəliyeva bütün məsələlərdə vətəndaş mövqeyindən çıxış etməyin vacibliyini vurğulayıb.




Baş vermiş hadisədən dərhal sonra ölkə başçısının məsələyə münasibət bildirdiyini və baş vermiş hadisənin istintaqını öz nəzarətinə götürdüyünü xatırladan S.Vəliyeva qeyd edib ki, Azərbaycan Prezidentinin bu cür addım atmasını hər kəs böyük rəğbətlə qarşılayıb: “Dövlət başçımız bu hadisə ilə bağlı böyük vətəndaşlıq və həmrəylik nümayiş etdirdi, ürək yanığı ilə bəyan etdi ki, bütün beynəlxalq yarışlar bu faciənin yanında heç nədir. Yeni, ən böyük beynəlxalq tədbirlər mənim vətəndaşımın yaşadığı bu faciə yanında heçə bərabərdir”.

S.Vəliyeva deyib ki, mayın 19-da Azərbaycan xalqı böyük faciə ilə üzləşib: “Əgər bu hadisə zamanı 1 nəfər vəfat etsəydi belə, əlbəttə ki, bu heç kəsə xoş gələ bilməzdi. Çünki bu, bizim soydaşımızın faciəsidir. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən televiziya aparıcısı bu hadisəyə öz ailəsinin faciəsi kimi yanaşmalıdır. Ötən gün telekanallarda göstərilən bir süjet məni çox təsirləndirdi. Yeni, millətimiz lazım olanda həmrəy olmağı nümayiş etdirir. Yanan binanın qarşısına gül qoymaq üçün gələn insan izdihamı millətimizin bu faciəni ürəkdən yaşadığını göstərdi. Düşünürəm ki, bütün televiziya kanalları bu məsələyə çox peşəkar və vətəndaşlıq mövqeyindən yanaşaraq ağıllı münasibət bildirməlidir. Çünki bu hadisə bizim yaşadığımız faciədir, bunu heç kəs arzu etməyib. Bu faciə baş verib, ancaq bu hadisəyə münasibət düzgün bildirilməlidir. Əlbəttə ki, bu faciəyə laqeyd münasibət hər birimizi narahat edir. Əgər hər hansı adam bu faciəni yaşasaydı və digər insanlar da ona qarşı laqeydlik göstərsəydi, bu, onun xoşuna gələrdimi? Bu mənada da biz faciədə və xoş günlərdə də həmrəy olmağı bacarmalıyıq. İnanıram ki, baş vermiş bu hadisə ilə bağlı hər bir insan özünün məsuliyyətini ortaya qoyacaq, insanlıq yüksək zirvədə dayanacaq və haqq-ədalət öz yerini tapacaq. Mən bu faciə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, sağ qalanlara isə şəfa və başsağlığı vermək istəyirəm. Eyni zamanda bu faciəni öz faciəsi kimi yaşayanlara başsağlığı diləyirəm”.

Putin “Bakı 2015”-in açılış mərasimində iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək və Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti xəbər verib. Məlumatla görə, yaxın zamanda Rusiya Prezidentinin Azərbaycana səfərinin proqramı barədə ətraflı məlumat verəcək.



23 may 2015-ci il

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif olunub



Mayın 22-də Bakıda BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin açılış mərasimi keçirilib. Mərasimdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı müstəsna roluna və bu sahədə tərəqqinin əldə olunmasında əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib. Mükafat Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub. AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların, BMT agentliklərinin, media və vətəndaş cəmiyyəti nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri mərasimdə baş ofisin açılışını bildiren rəsmi lent kəsildi. Mərasim iştirakçıları yeni ofis binası ilə tanış oldular, fondun fəaliyyətini əks etdirən fotostendlərə baxdılar. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yeni ofisin açılışını münasibəti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunu təbrik edərək bildirdi ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə demokratik vətəndaş cəmiyyəti quruculuğu, siyasi dialoq, azad mətbuat inkişaf etməyə başladı. Ulu Öndər bu tipli institutların formalaşmasına zəmin yaratdı, onların inkişafını təmin etdi. Belə vətəndaş cəmiyyəti institutlarından biri də bu gün yeni ofisinin açılışında iştirak etdiyimiz Beynəlxalq Avrasiya Mətbuat Fondudur. Əli Həsənov vurğuladı ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda qeyri-hökumət təşkilatlarının klassik nümunəsidir və 20 ildən artıqdır çox səmərəli fəaliyyət göstərir. Mən bu baxımdan Umud Mirzəyevin və onun peşəkar komandasının fəaliyyətini yüksək dəyərləndirir, Azərbaycan

hakimiyyəti adından onlara təşəkkür edirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi 3500 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onlar hər il ayrı-ayrı donorlardan qrantlar alaraq Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna öz töhfələrini verirlər. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan vətəndaş cəmiyyəti quruculuğu prosesini bu gün Prezident İlham Əliyev uğurla və dönmədən davam etdirir. Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırdı ki, bəzi qərəzli beynəlxalq təşkilatlar guya Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə əngəl törətdiyini, onlar üçün heç bir şəraitin yaradılmadığını iddia edirlər. Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni ofisinin açılışını belə düşüncələrə ən tutarlı cavabdır. Azərbaycan hakimiyyəti qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını dövlət həyatının ayrılmaz tərkib hissəsi hesab edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar, azad mətbuat Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissələridir və gələcək inkişafımızı bu institutlarsız təsəvvür etmirik. Məhz Azərbaycanın dövlət siyasətinin yaratdığı münbit şəraitin nəticəsidir ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvlərindən biridir və bu qəbildən digər təşkilatlarımız da vardır. Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları, jurnalist qurumları ölkəmizi beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil edirlər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirdi ki, bu gün Azərbaycan Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti ilə səmərəli tərəfdaşlıq və əməkdaşlıq edir. Bu tərəfdaşlıq və əməkdaşlıq sahələrindən biri də qeyri-hökumət təşkilatlarına verilən dəstək, onların fəaliyyətinə hərtərəfli stimül yaradılmasıdır. Beynəlxalq Avrasiya Mətbuat Fondu hə-



min təşkilatlarla Azərbaycanın əlaqələrinə səmərəli dəstək verən qurumlardan biridir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev mərasimdə çıxış edərək bildirdi ki, fond Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağırlı-acılı dövründə fəaliyyətə başlayıb. Əsas missiyası postsovet məkanında münaqişə bölgələrindən həqiqətləri dünyaya çatdırmaq olan Beynəlxalq Avrasiya Mətbuat Fondu xarici jurnalistlərin və ictimai xadimlərin özlərinə doğma bildikləri sülh və dostluq məkanı olub. Həmin illəri xatırlayanda bir anlıq BAMF-in ilk yerləşdiyi məkan - mənim öz evim yadıma düşür. Mühəribənin yaratdığı bütün ağırı-acılara baxmayaraq, biz missiyamızın nə qədər ali və sülhsevər olduğunu bildiyimizdən bu yoldan dönmədik, əsla usanmadıq və sülhün təbliği istiqamətində fəaliyyətimizi genişləndirdik. Artıq fəaliyyətə başladığımız tarixdən bizi 23 il ayırır. Bu illər ərzində BAMF beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları, nüfuzlu media təsisatları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında müstəsna xidmətləri olduğunu vurğulayan Umud Mirzəyev qeyd etdi ki, BMT-

nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü olan BAMF, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB) Ali Şurasının, Beynəlxalq Mətbuat İnstitutunun (BMI) İdarə Heyətinin üzvüdür. Bu tədbirle açılışını etdiyimiz BAMF-in baş ofisi Beynəlxalq Mətbuat İnstitutunun Bakı regional Təşəbbüs Mərkəzinə, BMT-nin İqtisadi-Sosial Şurasının QHT bölməsinin postsovet ölkələri üzrə əlaqələndirici funksiyasına, Beynəlxalq Sülh Bürosunun 18 Qərbi Asiya ölkəsində təmsilçiliyinə ev sahibliyi edir. Fondun sədri dedi ki, bu illər ərzində BAMF milli və beynəlxalq məsləhətləşmələr sayəsində prioritet sahələr üzrə işlərin yerinə yetirilməsində dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq qurumların birgə fəaliyyətinin model prinsiplərinin yaradılmasında mühüm rol oynayır. Bu baxımdan 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədləri müəyyənləşdirilərkən xüsusən, mühəribədən zərərçəkmiş regionlarda BAMF və tərəfdaşlarının ortaya qoyduğu əməkdaşlıq modeli sosial-iqtisadi, mədəni-humanitar proqramların yerinə yetirilməsi üçün uğurlu bir

konsepsiyadır. Sonra BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broek çıxış edərək dedi ki, medianın inkişafı sahəsində həyata keçirdiyi işlərə və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfəyə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətini yüksək qiymətləndirirəm. Antonius Broek fond ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək statuslu üzvü BAMF-in ofisinin açılışını BMT dəyərlərinin təbliği baxımından əlverişli fürsətdir. Azərbaycanda davamlı inkişafın təşviqi və daha çox sosial inteqrasiya, sülh quruculuğu yolunda tərəfdaşlıq bu binanın çətrisi altında yeni ideyalarla zənginləşəcək və vətəndaş cəmiyyəti təmsilçiləri BMT və onun agentlikləri arasında əməkdaşlığa yeni üfüqlər açacaq. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək BAMF-in fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, bu qurum çoxfunksiyalı təşkilatdır və bu gün bu ofisin açılması Azərbaycan dövlətinin QHT-lərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Lütful Kabir ofisin açılışını münasibəti ilə beynəlxalq təşkilatların təbrik məktublarını oxudu. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broekə, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri xanım Malena Marda, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahashi və ABŞ-in Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Stiven Qaysa BAMF-in fəxri diplomları təqdim edildi.

Mayın 22-də Bakıda Prezident Administrasiyasının və "The Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan 2015" xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2015") təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, jurnalın budəfəki xüsusi buraxılışı "Bakı-2015" birinci Avropa Oyunlarına həsr edilib. Təqdimat mərasimində Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olan insanların xatirəsinə bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən nəşrin regional direktoru Betül Çakaloğlu jurnalın "The Business year: Azerbaijan-2015" xüsusi buraxılışı haqqında ətraflı məlumat verib. Bildirilib ki, jurnalın xüsusi buraxılışında ümumilikdə 16 məqalə, 108 müsahibə yer alıb. Jurnalın 97.700 nüsxədə çap olunan xüsusi buraxılışı il ərzində dünyanın müxtəlif ölkələrində keçiriləcək konfranslarda da təqdim ediləcək.

Sonra "The Business Year" jurnalının fəaliyyətindən və xüsusi buraxılışından bəhs edən videoçarx nümayiş olunub.

"The Business Year" nəşrinin baş redaktoru Leland Rays deyib ki, budəfəki nəşrdə Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə əldə etdiyi böyük nailiyyətlər, xüsusilə də ilk Avropa Oyun-

tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq global məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, III Ümumdünya Mədəniyyətlərəarası Dialoq Forumunda ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak ediblər. Bu, Azərbaycanın global məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqidir.

Prezidentin köməkçisi qeyd edib ki, artıq bir neçə həftədən sonra Azərbaycan tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır. Əminlik ki, bu idman bayramı Avropanın idman tarixində layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevriləcək. Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Təşkilat və Əməliyyat komitələrinin, ayrı-ayrı dövlət orqanlarının gərgin fəaliyyəti, ictimaiyyətimizin güclü dəstəyi sayəsində böyük işlər görülmüş və bütün bu işlər vaxtında başa çatdırılıb. Azərbaycan istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə edib. Bu



Bakıda dünya şöhrətli "The Business Year" jurnalının Azərbaycana həsr edilən növbəti xüsusi buraxılışının təqdimatı keçirilib

ları haqqında dəyərli məlumatlar əksini tapıb. Jurnalda Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı statistik göstəricilər də yer alıb. Bundan əlavə, Azərbaycanın enerji təhlükəsizliyi məsələsində əldə etdiyi nailiyyətlər də xüsusi buraxılışda geniş işıqlandırılıb. Leland Rays Azərbaycana etdiyi səfərləri xatırlayaraq deyib ki, hər gəlişində ölkəmizdə geniş quruculuq işlərinin, sürətli inkişafın şahidi olur. O, tarixdə ilk dəfə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının da uğurlu olacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasından danışdı. Bildirilib ki, məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq, 1999-cu ildə Dövlət Neft Fondu yaradılıb. Fondun əsas məqsədi neft və qazdan əldə edilən gəlirlərin toplanması və səmərəli idarə olunmasından ibarətdir. İndiyə qədər Dövlət Neft Fonduna 120 milyard dollardan çox vəsait daxil olub. Bu gəlirlərdən Azərbaycanın sosial iqtisadi inkişafı üçün istifadə olunub. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən "Şəmkir Aqropark" layihəsi barədə məlumat verib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, ölkəmiz özünün yeni inkişaf modelini yaradıb və müntəzə, rəşadətli təcrübə kimi onu bütün dünyaya təqdim edib. Cəmi 10 il ərzində iqtisadi potensialın 3 dəfədən çox artması, yoxsulluq və işsizlik kimi problemlərin əsaslı şəkildə həlli, sosial-iqtisadi infrastrukturun ən qabaqcıl standartlara uyğun yenidən qurulması, davamlı sosial rifah və ümumilikdə ölkənin müasir sivilizasiyasının formalaşdırılması əsl fenomen kimi xarakterizə oluna bilər. Mübaligəsiz demək olar ki, bu tarixi sığrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olub. Əli Həsənov bildirib ki, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini



Oyunlar Azərbaycanın zəngin potensialının, mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik olacaq. Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcək. İki il ərzində hər iki idman bayramının Azərbaycanda keçirilməsi rəmzi mənə daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərəarası dialoqun inkişafına verdiyi böyük töhfədir. Əli Həsənov deyib: "Hesab edirəm ki, bütün bunlar beynəlxalq ictimaiyyətin, dünyanın nüfuzlu media qurumlarının, o cümlədən Böyük Britaniyanın tanınmış "The Business Year" nəşrinin Azərbaycana yüksək diqqətini şərtləndirən mühüm amillərdir. "The Business Year" dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir. 2011-ci ildən Azərbaycanla yaxından əməkdaşlıq etməyə başlayan "The Business Year" nəşri ötən beş ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı sahələri, so-

sial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirib. 2013-cü ildə "The Business Year" şirkəti Azərbaycan Prezidenti İlham Əliyevi dünyada "İlin Prezidenti" elan edib. Bunun əsas səbəbləri dövlətimizin başçısının Azərbaycanın dinamik inkişafında, dünyanın geosiyasi məkanında fəal iştirakında, ölkənin mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsində xidmətləri olub. Jurnal yüksək tirajla nəşr olunaraq dünyanın ayrı-ayrı ölkələrində, aparıcı siyasi, maliyyə-iqtisadi mərkəzlərində yayılıb və bununla da beynəlxalq aləmdə Azərbaycan haqqında dolğun, obyektiv təsəvvürün formalaşmasına öz əməli töhfəsini verib".

Prezidentin köməkçisi vurğulayıb ki, "The Business Year: Azerbaijan-2015" nəşri Azərbaycanda cəmiyyət həyatının bütün sahələri, ölkəmizin daxili və xarici siyasəti, mühüm hadisələr haqqında dolğun və obyektiv məlumat mənbəyidir. Əsasən xarici auditoriyaya təqdim olunacaq bu nəşr Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin nailiyyətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işinə əhəmiyyətli töhfə olacaq. Sonra mükafatlandırma mərasimi olub.

Qeyd edilib ki, "The Business Year" nəşri müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslər, kommersiya və qeyri-hökumət strukturları üçün dünyada "İlin birincisi" mükafatını təsis edib. Ekoloji tarazlığın təmin edilməsi, təbiətin mühafizəsi sahəsində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyəti yüksək qiymətləndirilib. "İlin beynəlxalq dialoqu" mükafatına IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın layiq görüldüyü bildirilib.

Sonra nəşrin ekspertlərinin Azərbaycanda müxtəlif sahələr üzrə seçdikləri bir sıra qurumlara "İlin birincisi" mükafatları təqdim olunub. Sonda Azərbaycanın dövlət siyasətinin təbliği və müsbət imicinin formalaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "The Business Year" şirkətinin xüsusi plaketinə layiq görüldü. Qeyd edək ki, "The Business Year" jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq beşinci dəfədir nəşr olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bu xüsusi buraxılışda dərc edilmiş müsahibəsində ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, enerji siyasəti, birinci Avropa Oyunları və digər məsələlər hərtərəfli şəkildə əhatə olunub və təhlil edilmişdir. Eyni zamanda, birinci Avropa Oyunları Təşkilat Komitəsinin və onun sədri Mehriban Əliyevanın fəaliyyəti, Oyunların təşkiliyə məsul Əməliyyat Komitəsinin gördüyü işlər, bu sahədə həyata keçirilən tədbirlər geniş işıqlandırılıb. Monako Şahzadəsi II Albertin, Çexiya Prezidenti Miloş Zemanın, Pakistan Prezidenti Məmnun Hüseynin xüsusi buraxılışda dərc olunmuş müsahibələrində ölkələrimiz arasında münasibətlərin inkişafına dair dəyərli fikirlər öz əksini tapıb. Nəşrin digər qonaq müəhəbi - Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin əhəmiyyətindən bəhs edir. Budəfəki buraxılışda Azərbaycanın dövlət orqanları rəhbərlərinin, biznes nümayəndələrinin ölkəmizin siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində əldə edilən nailiyyətlərlə bağlı müsahibələri də yer alıb.

I AVROPA OYUNLARI-2015



Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və "Səs" Media Qrupunun birgə təşkilatçılığı ilə "İlk Avropa Oyunlarına sən də qoşul" layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "Səs" Media Qrupunun rəhbəri Bəhrüz Quliyev, YAP GB-nin ofis rəhbəri, sədr müavini Əli Pənahov, YAP GB-nin rayon təşkilatlarının sədrləri və gənc fəalları iştirak ediblər.

Birinci Avropa Oyunlarına

20

gün qalır

"İlk Avropa Oyunlarına sən də qoşul"



liyinin hesabatıdır".

B.Quliyev həmçinin Avropa Olimpia Komitəsinin Azərbaycana göstərdiyi inam və etimaddan bəhs edərək qeyd edib ki, Azərbaycan Avropa Oyunları tarixinin ilkinə imza atacaq: "Əgər bu oyunlar Azərbaycandan başlayırsa, demək Azərbaycan yeni nümunə, yeni model ortaya qoymalıdır ki, növbəti oyunlara ev sahibliyi edən ölkələr də bu modeldən istifadə edə bilsinlər. Bəzən siyasətçilər, iqtisadçılar, sosioloqlar haqlı olaraq dünyada Azərbaycanın özünün yeni model formalaşdırdığını deyirlər. Dövlətimizin ortaya qoyduğu model bu gün dünyada istifadə olunmaqdadır. Biz bundan yalnız qürur hissi duya bilərik".

"Səs" Media Qrupun rəhbəri eyni zamanda Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyətini xüsusi olaraq diqqətə çatdırıb. O qeyd edib ki, I Avro-

pa Oyunlarının təşkilatçılığında Mehriban xanımın təmsalında xanım incəliyi, xanım dəqiqliyi özünü göstərdi: "Dövlətin oyunların yüksək səviyyədə uğurla başa çatması üçün uğurlu işlər həyata keçirməsinə baxmayaraq, biz də vətəndaş olaraq bu və ya digər məsələlərdə dövlətin yanında olmalı, ona dəstək verməliyik".

pa Oyunlarının təşkilatçılığında Mehriban xanımın təmsalında xanım incəliyi, xanım dəqiqliyi özünü göstərdi: "Dövlətin oyunların yüksək səviyyədə uğurla başa çatması üçün uğurlu işlər həyata keçirməsinə baxmayaraq, biz də vətəndaş olaraq bu və ya digər məsələlərdə dövlətin yanında olmalı, ona dəstək verməliyik".

Daha sonra çıxış edən YAP GB-nin sədri Seymur Orucov I Avropa Oyunlarının ölkəmiz, gənclərimiz üçün əhəmiyyətindən danışıaraq bildirib ki, bu bizim üçün ən böyük nailiyyətlərdən biridir: "Ola bilsin ki, kimlərsə bunun əhəmiyyətini o qədər də dərk edə bilmir. Amma zaman keçdikcə bu əhəmiyyəti anlayacaqlarına əminik. Azərbaycan 2015-ci ildə dünyada çox nüfuzlu səsələnən Avropa Oyunlarına qucaq açacaq. Əlbəttə, yalnız paytaxtda deyil, ölkəmizin hər yerində böyük bir idman hadisəsi, sevinci, bayramı yaşanacaq. İki il ərzində ölkəmizdə beynəlxalq standartlara cavab verən idman

qurğularının tikilməsi, infrastrukturun yenilənməsi aparılan doğru, düzgün siyasətin təəcəssümüdür. Ulu Öndərin qurduğu, Ölkə Prezidenti İlham Əliyevin davam etdirdiyi müstəqil Azərbaycan Respublikasının qüdrətidir. Təbii ki, yarış uğurla başa çatdıqdan sonra tikilən yeni stadionlar gənclərimizin ixtiyarına verəcəkdir. Gənclərə burada öz fəaliyyətlərini davam etdirməyə şərait yaradılacaq. Biz YAP gəncləri olaraq bu günə kimi bir çox layihələrə imzamız atmışıq. Bundan sonra da öz uğurlu nəticələrimizlə yadda qalmağı qarşımıza məqsəd qoymuşuq. Ona görə də, Gənclər Birliyi olaraq bu oyunlarda da mü-təşəkkilliklə iştirak edib, öz gücümüzü, öz potensialımızı nümayiş etdirməliyik. Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və Azərbaycanın idman ictimaiyyəti hazırlıq işlərini həvəslə izləyir. İnənirəm ki, məhz bu dəstək bizə faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə yeni tarix yazsın". Çıxış edənler YAP Suraxanı rayon təşkilatı GB-nin sədri Kənan Kərimov, YAP Pirallahı rayon təşkilatı GB-nin sədri Orxan Babayev, GB-nin ofisinin əməkdaşları Aygün Seyidzadə, Əli



Qənberli, Aytən Məmmədova, Orxan Fəxrəddinov və Həbibə Abbasova ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarına xüsusi maraqla hazırlaşdıqlarını qeyd edərək bildirdilər ki, bu mötəbər tədbir həm onlar üçün yaxşı bir təcrübə olacaq. Bildirilib ki, gənclər beynəlxalq yarış və tədbirlərin artıq ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan ilk Avropa Oyunları da istisna deyil. YAP gəncləri Avropa Oyunlarına böyük bir könüllü heyəti və komandası ilə gedir ki, bu könüllülər yarışlar öncəsi və yarışlar müddətində istər xaricdən gələn idmançılara, istərsə də digər qonaqlara xidmət göstərmək üçün onlara yardımçı olacaq, təşkilatı-texniki işlərdə köməklik göstərəcəklər. Gənclər həmçinin uğurlu fəaliyyətlərinin bariz nəticəsini oyunlar ərəfəsində və oyunlardan sonra görəcəklərinə inandıqlarını söyləyiblər. Tədbir gənclərin mövzu ətrafında diskussiyaları ilə davam etdirilib.



AVROPA OYUNLARI-2015



DSX-nin təlimləri başa çatdı

2015-ci ilin döyüş hazırlığı programına uyğun olaraq "Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş düşmənin qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi" mövzusunda Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə 2015-ci ilin may ayının 15-dən 21-dək "Ağgöl" səhra təlim mərkəzində irimiqyash taktiki təlimlər keçirilib.

DSX-nin mətbuat xidmətindən SİA-ya verilən xəbəyə görə, təlimlərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə Vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq verdişlərinin aşılması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin təkmilləşdirilməsi olub. Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.

Üç mərhələdə keçirilən təlimlərin ssenarisinə əsasən Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən şərti düşmənin dövlət sərhədini pozmuş qoşun qrupları zərərsizləşdirilmiş və dövlət sərhədi



bərpa edilib. Üçüncü mərhələnin başlanğıcında pilotsuz uçuş aparatı vasitəsilə düşmən qüvvələrinin yerləşməsi müəyyən edildikdən sonra düşmən arxasında kəşfiyyat fəaliyyətini həyata keçirmək məqsədi ilə təyyarə və helikopterlərdən paraşutlarla desantın atılması təmin edilib. Hava desantının uğurlu əməliyyatından sonra şərti düşmənin dayaq məntəqələrinə və dövlət sərhədini pozmuş zirehli texnikalarına qarşı döyüş helikopterlərindən və zenit artilleriya qurğularından açılan atəşlərlə onların irəliləməsinin qarşısı alınıb. Düşmən qruplarına havadan

dəstək üçün göndərilmiş döyüş helikopterləri daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib. Düşmən hücumunun qarşısını alan qüvvələrimiz atəş üstünlüyünü əldə etməklə çevik hərəkət bölmələrinin sürətli əks hücumu keçməsinə şərait yaradıb. Daha sonra zirehli texnikalar üzərində hücumu keçən bölmələrimiz düşmənin dayaq məntəqələrində yerləşən canlı qüvvəsini və zirehli texnikalarını sərəst atışlarla məhv ediblər. Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması və yarılların təxliyyə edilməsi elementlə-

ri də uğurla işlənilib. Təlimlər zamanı bölmələrin real döyüş şəraitində idarə olunmasına, çevik hərəkət qüvvələri və aviasiya bölmələri arasında yüksək qarşılıqlı fəaliyyətə nail olunub. Təlimlər vaxtı zenit qurğularından, helikopterlərdən, mi-naatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilmiş, döyüş atışı verdişləri təkmilləşdirilib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qar-



şıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, təlim müvəffəqiyyətlə başa çatıb.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev təlimdə iştirak edən şəxsi heyəti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə təbrik etmiş, döyüş hazırlığının daha da yüksəldilməsi üzrə bölmələr qarşısında yeni tapşırıqlar müəyyən edib, Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları şə-rəflə icra etməyə daim hazır olduqlarını xüsusi vurğulayıb.

23 may 2015-ci il

YAP Mingəçevir şəhər təşkilatı gənclər birliyinin yığıncağı keçirilib



Dünən Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı gənclər birliyinin yığıncağı keçirilib. Yığıncaq işirakçıları öncə Bakı şəhərinin Binəqədi rayonunda 16 mərtəbəli bina da baş vermiş yanğın zamanı dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra YAP Mingəçevir şəhər təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Mustafayev çıxış edərək, Respublika YAP Gənclər Birliyinin IV hesabat-seçki konfransı barədə məlumat verərək qeyd edib ki, şəhər təşkilatından

seçilmiş nümayəndələri yüksək səviyyədə təmsil olunduqlarını, gənclərin YAP Gənclər Birliyinin verilən bütün tapşırıq və tövsiyələri hər zaman layiqincə yerinə yetirməyə hazır olduqlarını bildirib. B.Mustafayev, həmçinin

Azərbaycan üçün xüsusi önəm daşıyan "Bakı - 2015" ilk Avropa Oyunlarının təbliğatının respublikanın hər bir bölgəsində olduğu kimi Mingəçevirdə də lazımi dərəcədə aparıldığını, oyunlar ərəfəsi bəzi ünsürlərin ölkəmizə qarşı "qara piar" kampaniyası həyata keçirmək arzusunda olduqlarını bildirib: "Ancaq onların arzusu həmişə olduğu kimi, bu dəfə də ürəklərində qalacaq, onlar bununla heç nəyə nail olmayacaqlar, sadəcə özlərinin əsl simalarını göstərirlər. Eyni zamanda,

Avropa Oyunlarının bir qisminin Mingəçevir şəhərində keçirilməsi hər bir mingəçevirli üçün qürurvericidir. Ona görə də, bu kampaniya ilə bağlı Mingəçevir gəncləri də bir neçə ərəzi təşkilatında yığıncaqlar keçirərək təbliğat aparır, sosial şəbəkələrdə öz qəti mövqelərini bildirirlər".

Sonda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək bildirib ki, Avropa Oyunlarına artıq sayılı günlər qalıb və Mingəçevir də bu oyunların keçirilməsinə tam hazırdır. İlk Avropa Oyunlarına qarşı "qara piar" aparın dairələr də çox gözəl başa düşürlər ki, bu mötəbər tədbirdən sonra Azərbaycan uğurlu inkişaf strategiyasının davamı olaraq, beynəlxalq nüfuzu və çəkisi baxımından tamamilə yeni bir mərhələyə qədəm qoyacaq. "Bakı-2015" ilk Avropa Oyunları ilə Azərbaycan dünyaya öz gücünü göstərəcək və əminlik ki, Bakı və Mingəçevirdə keçiriləcək bu mötəbər idman bayramı hələ uzun müddət yaddaşlardan silinməyəcək.

Sonda C.Yusubov gənclərə sosial şəbəkələrdə daha aktiv və daha diqqətli olmağı, vətənimizi, xalqımızı, dövlətimizi sevməyi və düşmənlərə qarşı bir yumruq kimi birləşməyi tövsiyə edib.

Ü.ƏSGƏROV

Mədəniyyət ocaqları "Bakı-2015" ilk Avropa Oyunlarına töhfələrini verəcək

Ölkəmizin ev sahibliyi edəcəyi daha bir möhtəşəm tədbirin, "Bakı-2015" ilk Avropa Oyunlarının startına artıq sayılı günlər qalıb. Mədəniyyət ocaqları da bu böyük tədbirə hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, paytaxtın teatrları 50-dək ölkədən gələcək qonaqlar üçün maraqlı repertuar tərtib edib.

Avropa Oyunları müddətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarındakı ən məşhur nümunələr səhnəyə çıxarılaçaq. Tamaşaların libretto mətnləri ingilis dilinə tərcümədə təqdim olunacaq. Bundan başqa, proqram və afişalar Azərbaycan, rus və ingilis dillərində çap ediləcək. Qonaqlar "Leyli və Məcnun", "Trubadur", "Traviata" operalarını və "Yeddi gözəl", "Min bir gecə" kimi məşhur balet nümunələrini izləyə biləcəklər. Teatrın rəhbərliyi bu səhnə əsərlərinin bezilərində aparıcı partiyaların ifası üçün məşhur opera və balet artistlərini dəvət edib. Fərəc Qarayevin "Qobustan kölgələri" baletini iyunun 17-də Qobustanda açıq səma altında da nümayiş etdiriləcək.

Akademik Milli Dram Teatrının rəhbəri, professor İsrail İsrailovun sözlərinə görə, oyunlar müddətində kollektiv tam gücü ilə işləyəcək: "Bu dövrdə ölkəmizə gələn minlərlə qonağa zəngin mədəni proqramla xidmət göstərilməsi, əlbəttə ki, az əhəmiyyətli məsələ deyil. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə

əsasən, paytaxtımızın müəyyən teatr və konsert salonları kimi, Akademik Milli Dram Teatrı da həmin günlərdə işçi rejimində çalışacaq. Yəni biz tam gücümüzle, repertuarımızda olan yüksək bədii səviyyəyə malik olan, artıq tamaşaçı rəğbəti qazanan səhnə əsərlərinə üstünlük verəcəyik".

Azərbaycan Dövlət Musiqili Teatrı da Avropa Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bildirdiyinə görə, iyun ayında 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulur: "Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Ölkəmizə dünyanın müxtəlif ölkələrindən qonaqların gələcəyini nəzərə alaraq repertuarımızda olan bir sıra əsərləri ingilis dilinə tərcümə etmişik. Həmin nümunələr ingilis dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə ecnəbi qonaqlarımız üçün nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişli ilə yaradılan bu imkanlar bundan sonra tamaşalarımızın xarici dillərdə nümayişinə də imkan yaradacaq. Biz bu günlərdə artıq bu təcrübədən istifadə etmişik. Mayın əvvəlində Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurası illik toplantısının iştirakçıları - təqribən 70-ə yaxın dövlət təmsil edən 400-dək qonaq teatrımızda da Üzeyir Hacıbəyliyin "O olmasın, bu olsun" tamaşasını izlədi. Qonaqlar çox böyük zövq aldıklarını bildirdilər. Yeri gəlmişkən, bildirim ki, eyni



zamanda bir sıra tamaşalarımız da rus dilində nümayiş olunacaq".

Azərbaycan Dövlət Rus Dram Teatrının məlum tədbir müddətindəki repertuarı da zəngindir. "Karamazov qardaşları", "Maskarad", "Müsyö Jordan və dəvriş Məstəli şah", "Yeddi gözəl", "Yay gecəsində yuxu", "Büllür sarayda" kimi nümunələri səhnəsinə çıxaracaq teatrda premyera tamaşasının da nümayiş nəzərdə tutulub. Teatrın direktoru Ədalət Hacıyevin sözlərinə görə, bu, "Şəhrizadla daha bir gecə" tamaşasıdır. Direktor qalan nümunələrin ingilis dilində qaçan titrlər vasitəsilə nümayiş olunacağını deyib.

Gənc Tamaşaçı Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov beynəlxalq tədbirlə əlaqədar müvafiq hazırlıq işləri gördüklərini bildirdi: "Teatrımıza təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün cari repertuarımızda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə titrlər vasitəsilə ötürülməsi təmin ediləcək. Artıq teatrın cari ilin iyun ayı üçün nəzərdə tutulmuş repertuarı tərtib edilib.

ZÜMRÜD



ÖLƏNDƏ
BİLƏCƏKLƏR

RÖVSƏN
rovsen.rasulov@mail.ru

Binəqədidə baş verən yanğın hadisəsindən sonra uzağı bir gün susqun qalan radikal müxalifət liderlərinin səhəri gündən başlayaraq, həmin faciəvi hadisəni öz xeyirlərində - bəli, məhz xeyirlərində və siyasi dididənlərinə yazmağa başlayacaqları gözlənilən idi. Şəxsən mən, eləcə də digər həmkarlarım bir jurnalsit kimi, dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq. Əsgər ölümləri ilə bağlı hadisələrdən, təbii fəlakətlərdən, hətta ən kiçik məişət olaylarından sonra belə, özlərini cəmiyyətin ağıllı təbəqəsi kimi təqdim edən bu siyasi dəlləllər dərhal, aman vermədən başlayırlar hakimiyyəti "asıb-kəsməyə". Əli Kərimli və onun kuklası Cəmil Həsənli əllərinə girəvə düşmüş çaqqallartək, hər bir tərəfdən çürük dişlərini qıvırdırlar iqtidara tərəf. Amma bəlli olan budur ki, həmin siyasi çaqqalların əsas məqsədləri heç də xalqın yanında olmaq marağı deyil. Əsas məqsəd insanların faciələrindən istifadə edib, pul qazanmaq, şivənlik salmaq, bununla da işlərini bitmiş hesab etməkdir.

Onlar bu yazını oxuyub ideya kimi istifadə edə bilərlər

Əgər onlar həqiqətən də, real müxalifət liderləri olsaydılar, bu qədər həyasızlıq etmələrinin əvəzinə, sadəcə xalq kimi gedərdilər həmin hadisə yerinə. Heç olmasa yanan binanın qarşısında həyatlarını itirmiş insanlara görə, başsağlığı verməyə. Bəlkə bu yazı qəzetdə gedənə qədər, onlar bu yazını oxuyub ideya kimi istifadə edə bilərlər. Yeni hadisə yerinə gedərək, ictimaiyyət qarşısında artistlik edəcəklər. Amma oraya getmədiklərinə görə, belə düşünmək mümkündür ki, nə Əlini, nə də onun təlxəyi Cəmil xalq və faciə kimi məsələlər qətiyyəyən maraqlandırmır.

Söz, dil, qıç, qarın, hətta qulaq pəhləvanlığı

Qaldı ki, bunların facebookda, sosial şəbəkənin digər akkauntlarında söz, dil, qıç, qarın, hətta qulaq pəhləvanlıqları etmələrinə, qoy bunu istedikləri kimi etsinlər. Hətta gündə bir üç nəfərlik mitinq keçirib boğazlarını karanlasınlar, bu onların öz işləridir. Amma faciə üzərində siyasət qurmağa gəldikdə, burada STOP etməlidirlər. Çünki insanların faciələri üzərində siyasət quranlara Azərbaycanda kəc baxırlar. Hələ üstəlik kəc baxmaqla yanaşı, belələrinə əyri zopa da vururlar. İctimaiyyət bunları belə görüb, belə də tanıyır. Görünən isə budur ki, Azərbaycanda qozbelləri qəbir düzəldir. Amma bunlar o qədər mürdar siyasi çirkablara bulaşmışlar ki, hətta torpaq da onları qəbul etməyəcək. Ele qozbel kimi də öz siyasi məzarlıqlarında çürüyüb-gedəcəklər. Əlbəttə ki, insanların faciələri üzərində qurduqları oyunbazlıqlara görə də cavab verməli olacaqlar. Ancaq hansı cavabı? Bax, öləndə bunu da biləcəklər.

Əslində Ermənistanı kim idarə edir?

Ermənistanda baş verən prosesləri analiz edərkən belə bir nəticəyə gəlicən ki, bu ölkədə kriminalın dövlətlə çulğlaşması təhlükəli bir həddə yüksəlib. Və artıq bu ölkəni dünya nizamına təhlükə elan etməyin vaxtı çatıb. Bu ölkənin ərazisində İnterpolun xüsusi əməliyyatının keçirilməsi zərurətə çevrilib. Erməni lobbisi Ermənistanı dünya sivilizasiyasının və mədəniyyətinin ocağı, regionda demokratiya və qanunçuluğun vadisi kimi qələmə verməyə çalışsa da, onun bütün bu səyləri nəticəsiz qalır. Bu barədə özünün Facebook səhifəsində "İrs" Partiyasının mətbuat xidmətinin rəhbəri David Sanaşyanyan bildiri.



sandr Sarkisyanıdır. Ermənistanda və onun hüdudlarından kənarda onu "Saşik 50 faiz" ləqəbi ilə tanıyırlar. Bu ləqəbi ona elə-belə verməyiblər. Hamı gözəl bilir ki, Saşik heç bir vaxt firsəti fəvriyyə verməz və istənilən vəziyyətdə özünün müəyyən etdiyi 50 faiz tarifindən istifadə edir. Məsələn, deyək ki, Yerevanda və yaxud ondan kənardə hansısa bir restoran ona xoş gəlir və Saşik onu ələ keçirmək istəyir. Dərhal da restoranın sahibinə təkliflə çapar göndərilir və həmin yerin sahibi də bundan qaça bilmir. Saşik özünə çox şey götürür, cəmi 50 faiz. Restoran sahibi də sonda öz biznesinin yarısının ölkənin qeyri-rəsmi sahibinin caynağına keçməsinə razılıq verir.

unutmur. O, daha çox pullarını ölkədən çıxarmağa üstünlük verir. Xaricdə evlər, restoranlar,

dan əvvəl Saşik Qarabağda avtobus sürücüsü və qaz texniki olub. Pul və hakimiyyət onun başını dumanlandırır. Erməni qəzetləri hər həftə onun Yerevanın məşhur restoranlarında kef məclisləri keçirməsindən yazırdı. Parlament iclaslarına nadir halda gələn bu şəxs hər zaman kefli və yorğun vəziyyətdə görünməsi ilə seçilib. Sahibkarlar və vergi orqanları ilə problemi olanlar da ilk növbədə ona yaxınlaşıb işləri keçirirlər. Şübhəsiz ki, müəyyən haqq müqabilində. Bu şəxs istədiyi şəxsi pullu işlərə təyin edir, yaxud azad edir. Oğlu Narik isə narkotik aludəçisidir və daim "qanuni oğurlar"la oturub durur. Saşikın kriminal dairələrlə əlaqələri barədə



Pul üzərində otura-otura pul istəyirlər

Ermənistanın hakimiyyət orqanları hər yerdə maliyyə vasitələri axtarırlar. Lakin mahiyyətə bunu onun çox olduğu yerdə etməzlər. Yeni Ermənistan hö-

kuməti öz cibindən başqa hər yerdə maliyyə axtarır. Ya da ki, müdriklərdən birinin dediyi kimi, "pul üzərində otura-otura pul istəyirlər". Hazırda bu sözləri hakimiyyətin bütün sistemində aid etmək olar. Sistem deyilən anlamda hamını, o cümlədən Robert Köçeryan, Serj Sarkisyan, Ovik Abramyan, Qaqik Çarukyan, Qaqik Beqlaryan, Saşik Sarkisyan, Samvel Aleksanyan, Ruben Ayrapetyan, Mqer Sedrakyan, Manvel Qriqoryan və bütün keçmiş və indiki məmurlar nəzərdə tutulur. Həmin şəxslər Ermənistanda hakimiyyətə malik olub və indi də malikdirlər. Eləcə də Ermənistanda nəhəng biznes-iştiraka malikdirlər. Axı onlardan heç biri gizlətmir ki, Ermənistanda bu və digər iri mülkiyyət sahibidirlər. Onlar indi bəyan edirlər ki, qanun vəzifə ilə mülkiyyətin çulğlaşmasını qadağan etmir. Qanun biznes-idarə ilə vəzifəni qarışdırmanı qadağan edir. Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin şəxsi hesablarında, eləcə də Ermənistandan kənardə açılan hesablarda milyonlar, ola bil-

Bu günkü Ermənistan reallığında elə bir irili-xırdalı biznes sahəsi yoxdur ki, ora Saşik burnunu soxmasın. Və prezidentin iyrenc qardaşının təklifindən imtina edəninin halına acımaq olar. İndiyə qədər mövqeyindən geri çəkilməyən nə qədər insan zərər çəkib - kimi ağır bədən xəsarətləri alıb, kimsə ölkəni qoyub qaçmalı olub.

çoxsaylı məlumatlar var. ABŞ-dakı erməni cinayətkar şəbəkədə onun da adı keçib.

Kriminal ailə

Prezidentin başqa bir qardaşı Levon isə Yerevan Dövlət Universite-

tində kafedra müdürüdür. Elit tikililəri həyata keçirən şirkəti var. Dələduz sxemlərlə malik əcnəbi investitorları Ermənistanə dəvət edir. İstədiyinə nail olduqdan sonra isə onları qovur. Hazırda məhkəmələrdə bununla bağlı 5 iddia var. Hakim ailənin pullarının yuyulmasında Sarkisyanın kürəkəni Mikael Minasyan da əsas rol oynayır. Hazırda o, Vatikanda səfir işləyir. Ölkə KİV-in 80 faizi onun əlindədir.

Beləliklə, dünya ictimaiyyətinin kriminal rejimlər və təşkilatların çirkli pullarının yuyulmasına qarşı mübarizəni prioritet məsələyə çevirdiyi bir vaxtda ümid yaranır ki, bu mübarizə Ermənistanə qarşı da aparılacaq. Belə ki, adları yuxarıda qeyd olunan şəxslərin məsuliyyətə cəlb olunması və onların tək erməni xalqına qarşı deyil, beynəlxalq təhlükəsizliyə qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir.

Azər NURİYEV



sin ki, milyardlarla dollar toplanıb. Bu yaxınlarda əcnəbi təşkilatlardan birinin hazırladığı hesabatda Ermənistanla bağlı bildirilib ki, son 10-12 il ərzində ölkədən qeyri-qanuni yolla 7,5 mlrd. dollar çıxarılıb. Bu vəsaitin indi nəyə çevrildiyi bəlli deyil. Hətta adi bank faizləri ilə müəyyən etmək olar ki, bu vəsaiti ölkədən çıxaran şəxslər öz kapitalarını nə qədər artırıblar.

Ermənistanda bu şəxsə heç kim layiqli cavab verə bilməz. Axı o, qardaşdır!

Bu gün kriminal Ermənistanda fəaliyyət göstərən ən başlıca şəxslərdən biri hazırkı prezident Serj Sarkisyanın qardaşı Alek-



Saşikın əməlləri erməniləri cana yığıb

Bu günkü Ermənistan reallığında elə bir irili-xırdalı biznes sahəsi yoxdur ki, ora Saşik burnunu soxmasın. Və prezidentin iyrenc qardaşının təklifindən imtina edəninin halına acımaq olar. İndiyə qədər mövqeyindən geri çəkilməyən nə qədər insan zərər çəkib - kimi ağır bədən xəsarətləri alıb, kimsə ölkəni qoyub qaçmalı olub. Hətta elə olub ki, prezident qardaşının qabağında geri çəkilməyeni öldürüblər də. Məsələn, "Vanadur" restoranının sahibi Ardon Xandyanyan başına gələnləri göstərmək olar. Saşik cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırmağı da

gecə klubları, şirkətlər alır, bəzi məlumatlara görə, tək cəmi ABŞ-a 200 mln. dollar köçürüb. Artıq onun ABŞ-la da münasibətlərində problemlər üzə çıxıb. Bir dəfə onun özü də etiraf edib ki, ABŞ onu ölkəyə buraxmaq istəməyib. Səbəb də onun gömrük sənədlərini düzgün doldurmaması olub. Bəlli olub ki, Saşik özü ilə ABŞ-a 30 milyon dollar aparırmış. Onun Rusiya, İspaniya, Çexiya və Bolqarıstanda da biznesi var. Saşik həmçinin İran və BƏƏ-yə qoyunların ixracında da inhisarçı mövqeyə malikdir. Ermənistanə meyvə ixracı da onun nəzarətindədir. İş o yerə çatıb ki, Ermənistan yollarında quraşdırılan kamera və radarlar da faktiki olaraq onun mülkiyyətiyəndir. Daxil olan cərimələrin yalnız 30 faiz dövlət büdcəsinə keçirilir, 70 faiz isə prezident qardaşının cibinə axır.

Necə oldu ki, Dağlıq Qarabağdan olan sürücü Ermənistanda "çörəkli" vəzifələri paylamağa başladı

Deputat və oliqarx olmamış-

23 may 2015-ci il

SÖZÜN QISASI

“*Milli Şura*”nın sədri Cəmil Həsənli onu dirijor çubuğu ilə idarə edən AXCP sədri Əli Kərimlinin “facebook” virusuna yoluxub. İnsanların faciəsi qarşısında utanıb-qızarmadan siyasi dividend güdən “professor” bu dəfə öz “professionallığını” sosial şəbəkədə göstərməyə cəhd edib.



o, “xalqdır”. Amma özü də yaxşı bilir ki, xalqın ondan zəndeyi-zəhləsi gedir-R.) səsinə çıxarmadıqca, hər hansı hadisələr davam edəcək. Sitat: “Biz səsimizi qaldırmadıqca, etiraz etmədikcə, vətəndaş olmadıqca belə

neçə gün öncə Müsavat partiyasının Binəqədi rayon təşkilatı onun istefa qərarını ləğv edərək, yenidən partiya sıralarına qaytarılması barədə qərar qəbul etmişdi. İndi isə təşkilatın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı və nəzarət-təftiş komissiyasının sədri Sevinc Hüseynova deyir ki, Vurğun Əyyubun Müsavat partiyasına bərpası ilə bağlı Binəqədi rayon təşkilatının şurasının adından çıxarılan qərar araşdırılaraq ləğv olunacaq. Or-

Mütrüb “professor” Cəmil Həsənli bir daha bənzər faciələrin yaşanmasını arzu edir

Amma ilk baxışdan da görünür ki, ortada heç bir pəşekar siyasətçi görüntüsü yoxdur. Sadəcə, uğursuz artistlik və ya mütrüblük amili daha çox nəzərə çarpıb. Guya hadisədən dolayı hər kəsdən “ağıllı” olduğunu sübut etməyə çalışan mütrüb “professor” nala-mixa vurmaqla, məlum hadisə ətrafında öz “versiyalarını” irəli sürüb və baxın nə alınıb!

Demək, adicə yağınsöndürən sözünü öz dilində yazmayaraq, insanların faciəsi ətrafında istehza (!!!-R.) xarakteri yaradan Cəmil Həsənlinin həmin sözü “pajarnı” kimi qələmə alması, onun həqiqətən də nə qədər düşükcü, səviyyəsiz və qeyri-ciddi fərd olduğunu sübuta yetirir.

Məsələn, növbəti hadisələrin baş verməməsi üçün dövlət bütün önləyici tədbirləri gördüyü halda, Cəmil Həsənli “sübut etmək” istəyir ki, sən demə bu səhv addımdır. Demək belə çıxır ki, “Milli Şura”nın sədri əslində bir daha bənzər faciələrin yaşanmasını arzulayır. Çünki fakt budur ki, dövlət növbəti dəfə bu kimi hadisələrin yaşanmaması üçün önləyici tədbirlər alarkən, binalardakı örtüklər sökülərkən, digər bunaların qarşısında yağınsöndürən maşınlar növbə çəkərkən, Cəmil Həsənlinin “ideyasınca”, bu, olmamalıdır. Yəni o, dolayısı ilə yənidən həmin hadisələrin yaşanmasını cani-dildən arzulayır. Özü də mütrüblük edərək, insanların yaşadıkları faciə üzərində! Sözü qısa, Mirzə Ələkbər Sabir demişkən, “Mən çəridəm dolmaq üçün mətəbi uzatmışam.”

Əli Kərimli indi də xalq “vətəndaş” statusu verməyə başlayıb

AXCP sədri Əli Kərimli indi də yazır ki, sən demə o, (nədənsə o, həmişə özünü “biz” kimi təqdim edir. Guya

də davam edəcək”. Birincisi, əgər Əli Kərimlinin səsi özünə bu qədər xoş gəlirsə, gecələr Samarasını yanında otuzdurub, siyasi moizələrini onun üçün oxusun.

İkincisi isə demək belə çıxır ki, kim Əli Kərimlinin zəhlətökən mitinqinə qatılmırsa, vətəndaş deyil, yox, əgər qatılırsa, həmin damlar AXCP sədrinin gözü qarşısında dönüb olur “vətəndaş”. Gör bunlar, yəni Əli Kərimli və onun özünəbənzər ətrafı nə qədər həyasızlaşıblar ki, artıq xalqa vətəndaşlıq statusu verməyə də cürət edirlər. Hansı ki bunların özlərinin xalq amilinə heç bir aidiyyətləri belə yoxdur. Əli Kərimli və onun çetesi, sadəcə, xalq üçün bir əski (nə əskisi olduğunu isə özləri müəyyən etsinlər-R.) parçasıdır. Ona görə də Əli Kərimlinin “Milli Şura”nın 31 maya təyin etdiyi mitinqinə gedilməyəcək. Sözü qısa, o, buna əmin olsun!

Vurğun Əyyub ortada qalıb

İndi bilinmir ki, Vurğun Əyyub müsavatçıdır, yoxsa müsavatçı deyil. Çünki bir

taya qoyulan “fakt” isə nizamnamə pozuntusudur. Əcəba, Vurğun Əyyub deyirdi ki, onun partiyadan çıxarılması nizamnaməyə uyğun deyil, ona düşmən kəsilənlər isə deyirlər ki, yox, Vurğun Əyyubun partiya sıralarına qəbul olunması barədə Binəqədi rayon təşkilatının verdiyi qərarın özü nizamnamə pozuntusudur. Beləliklə, Vurğun Əyyub nə yerdə qalıb, nə də göyde. Vurğun Əyyub qalıb ortada. Əgər bu gün Müsavatda bu partiyanın yarıdıcılarından hesab olunan kəs ortada qalıbsa, gör o birilərin vəziyyəti nə haldadır. Yaxşı olardı ki, Müsavat nizamnaməyə partiyanın buraxılması üçün müddə əlavə etsin və məsələ birdəfəlik qapansın. Yoxsa nəyə lazımdır bu qədər hängəmə? Odeyy, Müsavatdan istefa vermiş və istefaya göndərilmişlərin hamısı gül kimi ADR-də toplaşsınlar. Getsinlər müsavatçılıq ideologiyasını elə oradaca təbliğ etsinlər. Sözü qısa, Arif Hacılı-İsa Qəmbər və s. adamlardan bir şey çıxmaz, əttövbə çıxmaz!

RÖVŞƏN

AXCP-nin ən problemlı şöbəsi -Sumqayıt şəhər təşkilatı

Şöbə sədri adının “siyasi məhbus” kimi hallanmasını istəmir

Bəllidir ki, AXCP-nin şəhər və rayon şöbələri partiyanın rəhbər strukturundan kifayət qədər narazı qaldıqları üçün son addımlarını istefa verməkdə görürlər. Belə ki, buna səbəb partiya sədri Əli Kərimlinin təşkilat daxilində avtoritar idarəçiliyi və etiraz edənlərə basqı rejimi tətbiq etməsidir. Məsələn, AXCP-nin ən problemlı şöbələrindən biri də Sumqayıt şəhər təşkilatıdır. Orada keçən ildən başlayaraq, ardıcıl istefalar baş verib və demək olar ki, barmaqla sayılacaq adamlar qalıb. Gedənlər isə Əli Kərimli barədə əllərində bir çox ifşaedici faktların, dəlil və sübutların olduğunu deyirlər.

Kəmaləddin Rəhimov vaxtında demişdi: “Kim istefa verirsə, sosial şəbəkələrdə onu təhqir edirlər”

Satistik rəqəmlər də yuxarıda qeyd edilənləri isbat etməkdədir. Məsələn, ötən ilin sonlarında şöbənin 52 üzvü yazılı şəkildə istefa verərək Əli Kərimlinin qanadının altından çıxıb, Mirəhmud Mirəlioğlunun sədriliyi etdiyi KXCP-yə keçdiklərini bəyan etmişdilər. Hətta həmin vaxt Sumqayıt şəhər şöbəsinin sədri olan Kəmaləddin Rəhimov AXCP rəhbərliyini sərt şəkildə tənqid edərək, əlində Əli Kərimliyə aid olan videomateriaların olduğunu da bildirmişdi. Sitat: “Partiyada həqiqəti deyənlərə satqın damğası vurulur. Bəzən xahiş edirlər ki, baş verənləri ictimaiyyətə açıqlamayaq, gizlədək. Amma kim istefa verirsə, sosial şəbəkələrdə onu təhqir edirlər”.

Digər cəbhəçi Şakir Abbasov da onun kimi Kərimlini partiyaya, dövlətə və xalqa xəyanət etməkdə günahlandırmışdı. Ümumilikdə isə AXCP sıralarını tərk edənlər artıq Əli Kərimli rejimindən bezdiklərini deyərək, ya siyasi fəaliyyətlərinə son qoyduqlarını, ya da başqa normal müxalifət partiyalarına transfer olunduqlarını bildirirlər.

Əli Kərimlinin əsas xisləti və aşkar sifəti məhz bu cür halar üzərində qurulub

Son aylarda isə AXCP-dən 80-ə yaxın üzv istefa verib. İstefa verənlər ictimaiyyətə məlumat verdikdən dərhal sonra isə AXCP sədrinin “facebook” şəbəkəsindəki qrupları istefa verdiyini açıqlayanlar haqda “qara piar” kampaniyası aparır, onlara qarşı hücumlar edir, təhqir, şantaj və böhtanlar səsləndirirlər. Hətta vəziyyət o həddə qədər inkişaf edir ki, Əli Kərimlinin adamları həmin insanların ailələrinə qarşı da rüsvayçı şərhlər yazırlar. Bu isə bir daha sübut edir ki, Əli Kərimlinin əsas xisləti və aşkar sifəti məhz bu cür halar üzərində qurulub.

Bu arada AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiyadan istefa verərkən, Əli Kərimlinin planlarını qabaqlayacaq bəyanat yayıb. O, haqqında açılan istintaq işinə kənar müdaxilələrin olmaması və buna siyasi don geyindirilməməsi üçün Sumqayıt təşkilatının sədrliyindən və AXCP sıralarından istefa verdiyini bildirib. Sitat: “Əminəm ki, mənim haqda istintaq ədalətli aparılacaq



və hər şeyə aydınlıq gətiriləcək. Buna görə istintaqa heç bir kənar təsirlərin və bəzi dairələrin bu məsələyə siyasi don geyindirilməsinin qarşısını alınması üçün AXCP Sumqayıt şəhər şöbəsinin sədrliyindən və AXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm”.

Bu dəfə hər şey onun istədiyi kimi baş vermədi

Gəlin bu məsələyə bir az da yaxından nəzər salaq. Belə ki, İsa Qurbanov haqqında başlatılan istintaq işinin ədalətli aparılacağına inandığını deyir və ehyam vurur ki, Əli Kərimli onun adından hər hansı siyasi manipulyasiya edib, özünə siyasi xal toplamaqla məşğul olmasın. Yəni “siyasi məhbus”, yaxud da “vicdan məhbusu” adını onun üzərinə yapışdırmasın. Bu kimi bəyanat isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq gün kimi aydındır, AXCP sədrinin növbəti planı işə yaramayacaq. Çünki bu dəfə hər şey onun istədiyi kimi baş vermədi.

İstefaların isə davam etməsi artıq labüd hala çevrilib. Yaxın zamanlarda Əli Kərimlidən imtina kampaniyasına növbəti istefa verəcək insanlar toplumu qatılacaq. Gözləntilər də məhz bunu təsdiq edir.

Mübariz QULİYEV

Yaxın üç gündə gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabil tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-16° isti, gündüz 21-26° isti olacağı gözlənilir. Mayın 23-dən 25-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 27-32° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15° isti, gündüz 23-

28° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 21-26° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salıyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 10-14° isti, gündüz 15-20° isti olacağı gözlənilir.



Sovet ittifaqı dağıldıqdan, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən və suveren bir ölkə kimi özünün müstəqil xarici siyasətini formalaşdırmağa başladığından sonra informasiya təhlükəsizliyinin məzmunu genişlənmiş, informasiya cəmiyyətinin quruculuğunu daha vacib etmiş, milli təhlükəsizlik sistemində bu komponentin rolu və əhəmiyyəti xeyli artmışdır. Politologiya elmində göstərilir ki, informasiya təhlükəsizliyi həm də hər bir vətəndaşın və ictimai qrupun öz mövqə və maraqlarına uyğun olaraq, KİV vasitəsilə azad şəkildə informasiya axtarmaq, almaq və onu yaymaq imkanına nə dərəcədə malik olması ilə müəyyən edilir. KİV bu funksiyaları şəxs, cəmiyyət və dövlət arasında vasitəçi, cəmiyyətin öz maraqlarını müdafiə etməsi üçün yaratdığı alət və ictimai fikrin formalaşdırması vasitəsi kimi yerinə yetirir. Cəmiyyətin təhlükəsizliyi ona təhrif edilən, uydurulan və ya idarə olunan informasiya verilib-verilməməsindən olduqca asılıdır. Eyni zamanda kütləvi informasiya azadlığına zəmanət verilmiş vətəndaş cəmiyyətində şəxsin qanuni hüquqlarına, cəmiyyətin və dövlətin konfidensial informasiyanın qorunması üzrə maraqlarına ciddi riayət olunmalıdır.

İnformasiyanın cəmiyyətdən gizlədilməsi, müəyyən sosial qüvvələrin mənafeyi naminə hadisələrin qeyri-obyektiv işıqlandırılması, cəmiyyət üçün həyati əhəmiyyətli informasiyaların ictimaiyyətə vaxtında çatdırılmaması, etibarsız və yanlış informasiyanın təqdim olunması, qəsdən dezinformasiya və s. kimi, KİV-in fəaliyyətində cəmiyyətdə qeyri-sabitlik yaradan proseslərin dərinləşməsinə və mənəvi dəyərlərin parçalanmasına şərait yaradan neqativ ənənələr milli təhlükəsizliyə, bütövlükdə cəmiyyətin təhlükəsizliyinə real təhdidlər törədir. Məsələn, "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun 7.9 maddəsində milli təhlükəsizliyə informasiya sahəsində aşağıdakı əsas təhdidlər öz ifadəsini tapmışdır:

X informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmağa maneələri mövcudluğu;

X informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər,

X dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;

X digər ölkələr tərəfindən informasiya təcavüzü, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi;

X informasiya sistemində və ehtiyatlarına yönəlmiş qəsdlər. Beynəlxalq təcrübədə dövlətin informasiya təhlükəsizliyinə təhdidin aşağıdakı 4 əsas növü özünü büruzə verir:

1. Mənəvi həyat və informasiya fəaliyyəti sahəsində insanın və vətəndaşın konstitusiyaya hüquq və azadlığına fərdi, qrup şəklində və ictimai şüura olan təhdidlər;

2. Dövlət siyasətinin informasiya təminatına olan təhdidlər;

3. İnformasiyalaşdırma, kommunikasiya və rabitə sənayesi də daxil olmaqla, ölkənin informasiya sənayesinin inkişafına, məhsulların daxili bazarda tələbatı ödəməsinə və dünya bazarına çıxarılmasına, həmçinin yerli informasiya ehtiyatlarının toplanılmasına, saxlanılmasına və sərəməli istifadəsinin təmin edilməsinə olan təhdidlər;

4. Ölkə ərazisindəki informasiya və telekommunikasiya vasitə və sistemlərinin təhlükəsizliyinə təhdidlər.

Birinci növə informasiya fəaliyyəti sahəsində insanların və vətəndaşların konstitusiyaya hüquq və azadlıqlarını məhdudlaşdıran hüquqi aktların qəbul və tətbiq edilməsi; informasiya fəaliyyəti sahəsində inhisarın yaranması; vətəndaşların şəxsi və ailə sirləri, yazışma və telefon danışıqları və s. fərdi məlumatları ilə bağlı konstitusiyaya hüquqlarını reallaşdırmala-

rına qarşı, o cümlədən kriminal strukturlar tərəfindən edilən qanuna zidd hərəkətlər; vətəndaşların ictimai və açıq informasiyaya buraxılmalarının qanunsuz olaraq məhdudlaşdırılması; fərdi, qrup şəklində və ictimai şüura qanunazidd xüsusi təsir vasitələrinin tətbiqi; informasiya sahəsində münasibətləri tənzimləyən qanunvericiliyin yerinə yetirilməməsi; milli informasiya agentlikləri və KİV-lərin sıxışdırılması və xarici informasiya qurumlarından asılılıq; cəmiyyətdə qəbul olunmuş mənəvi və əxlaqi dəyərlərin zorakılığa

s. bu kimi təhdidləri aid edirlər.

Dördüncü növə informasiyanın qanunazidd yollarla toplanılması və istifadə olunması; informasiyanın hazırlanması texnologiyasının pozulması; aparat və proqram məhsullarının istehsalına sənədləşmə ilə nəzərdə tutulmayan komponentlərin tətbiq edilməsi; informasiya və informasiya-telekommunikasiya sistemlərinin, o cümlədən informasiyanın mühafizəsi sistemlərinin normal fəaliyyətinə mane olan proqramların işlənilməsi və tətbiq edilməsi; informasiya, telekommuni-

Hüquqi dövlətdə informasiya təhlükəsizliyi

əsaslanan dəyərlərlə əvəz olunması; yeni, o cümlədən informasiya texnologiyalarının tətbiqi sahəsində əhəlinin ümumi hazırlıq və yaradıcılıq potensialının aşağı düşməsi; informasiya ilə manipulyasiya (informasiyanın gizlədilməsi, təhrif edilməsi) və s. aid edilir.

İkinci növə ölkənin informasiya bazasının və ya onun ayrı-ayrı sektorlarının milli və yaxud da xarici informasiya qurumları tərəfindən inhisarlaşdırılması; dövlət kütləvi informasiya vasitələrinin milli və xarici auditoriyanın məlumatlandırılması üzrə fəaliyyətlərinin qapadılması; ixtisaslı kadr çatışmazlığı, dövlətin informasiya siyasətinin formalaşması və həyata keçirilməsi sisteminin olmaması səbəbindən dövlət siyasətinin informasiya təminatının sərəməzliyi və s. təhdidlər daxildir.

Üçüncü növə adətən ölkənin yeni informasiya texnologiyalarına yiyələnməsinə, informasiya xidmətləri sənayesi, informasiyalaşdırma, telekommunikasiya və rabitə vasitələri, informasiya məhsulları sahəsində dünya əmək bölgüsündə ölkənin bərabər səviyyədə iştirakına mane olan hərəkətləri; həmçinin müasir informasiya texnologiyaları sahəsində xarici ölkələrdən texnoloji asılılığı artıran şəraitin yaradılması; dövlət orqanları tərəfindən yerli analoqu ola-ola və texniki göstəricilərinə görə xarici avadanlıqlardan heç də geri qalmayan xarici informasiyalaşdırma, kommunikasiya və rabitə vasitələrinin satın alınması; milli istehsalçıların yerli bazardan sıxışdırılıb çıxarılması; yüksəkixtisaslı kadrların və intellektual mülkiyyət sahiblərinin xaricə axını və

masiya təhlükəsizliyi sisteminin üç tərkib hissəsinin nəzərdən keçirilməsini məqsəduyğun hesab edir və bu tərkib hissələrinə aşağıdakı təminat növlərini aid edirlər: a) normativ-hüquqi, b) təşkilati, c) texnoloji. Bu təminat növlərinin hər biri beynəlxalq, milli və regional inkişaf aspektlərinə malik ola bilər.

İnformasiya təhlükəsizliyi sisteminin normativ-hüquqi təminatı informasiya qanunvericiliyinin formalaşması və inkişafı çərçivəsində həyata keçirilir. Xüsusilə də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun qəbul edildikdən sonra bu sahədə əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. Qanuna informasiya təhlükəsizliyi məsələlərinə aid "İnformasiyanın mühafizəsi, başlıqlı ayrıca fəsil daxil edilmişdir. Bundan əlavə, "Kütləvi informasiya vasitələri haqqında", "Kommersiya sirri haqqında", "Elektron imza və elektron sənəd haqqında", "Dövlət sirri haqqında", "İnformasiya əldə etmək haqqında", "Fərdi məlumatlar haqqında" və s. qanunlar informasiya təhlükəsizliyi sahəsindəki tənzimləmə prosesində uğurla tətbiq edilir.

Ölbəttə, yuxarıda sadalanan qanunların işlənilməsi və qəbulu informasiya təhlükəsizliyinin təmin olunmasına öz faydasını verir. Müasir dövrdə konkret insanlar onların sosial vəziyyətləri, sağlamlığı, cəmiyyətin həyatında iştirakı və s. haqqında məlumatların toplanılması sisteminin bəzən kortəbii şəkildə informasiyalaşdırılması şəraitində, bu cür məlumatların toplanılması və



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb

qaydaları tənzimləyən qanunvericilik normalarının, xüsusilə də "Fərdi məlumatlar haqqında" Qanunun qəbul edilməsi olduqca təqdirləyicidir. Demokratik ölkələrin təcrübəsi ilə tanışlıq belə deməyə əsas verir ki, vətəndaşların şəxsi həyatına aid informasiyanın qorunması mexanizmi yaradılmadan sivil informasiya cəmiyyətinin qurulması mümkün deyildir. Bu mexanizmlər informasiyalaşdırma ilə bağlı sahələrdə fəaliyyəti əlaqələndirən ayrı-ayrı qanunlar və müxtəlif qanunların müvafiq müddəaları ilə müəyyən olunur.

Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi sahəsində hüquqi bazanın yaranması və inkişafında kifayət qədər hiss olunacaq tərəqqi əldə olunmasına baxmayaraq, qanunvericilikdə müəyyən çatışmazlıqların - deklarativliyin, təzadların və uyğunsuzluqların olub-olmaması barədə müəyyən elmi polemika aparmaq olar. Məsələn, mövcud normativ aktlarda informasiya təhlükəsizliyi sahəsində 20-dən artıq hüquq pozuntusu növü göstərilərsə də, çox hallarda bu pozuntulara görə aidiyyəti kodekslərdə məsuliyyəti müəyyən edən dəqiq normalar və ya da sanksiyaların həyata keçirilməsi mexanizmləri öz əksini tam tapmır. Məsuliyyət yalnız məlumatın təqdim edilməməsi, əhəlinin məlumatlandırılmaması, informasiyanın mühafizəsi rejiminin lazımı səviyyədə təmin edilməməsi, dövlət sirri ilə bağlı məlumatların açıqlanması halları ilə əlaqədar olaraq təsbit olunmuşdur.

Vahid Ömərrov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Qidalanmada yol verdiyimiz səhvlər



Tərəvəz və meyvənin az istehlak edilməsi: Gündə ən az 3-4 boşqab meyvə ya da təbii meyvə suları, ən az 2 boşqab tərəvəz istehlak edilməlidir. Təbii bəslənməyə yüksək enerjili, sürətli və sağlam bir tövsiyə var. Siz də mətbəxinizdə təp-təzə meyvə və tərəvəz suları hazırlayıb, sağlam həyata salam deyin. **Səhv bişirmə metodları:** Tüstülənmiş qidalar, duzlanmış və ya şoraba edilmiş qidalar, birbaşa odda bişirilmiş qidalar, qızardılmış, qovrulmuş qidalar kanserojen məzmunu ən yüksək qidalardır. Sobada, qızartma, qaynatma və ya buğlama üsulları seçim edilməlidir. **Qida qatqı maddələrindən zəngin qidalar istehlak etmək:** Qida qatqı maddələri, qidanın tərkibindəki elementlərin itkisini önləmək, qida keyfiyyətini davam etdirmək, qidanın rəf ömrünü uzatmaq, dad, qoxu, quruluş və görünüşünü inkişaf etdirmək məqsədlə istifadə edilən maddələrdir. Bu maddələrin çox istehlakı xərçəng meydana gəlməsinə xəbər verir. Yağ nisbəti yüksək qidalanmaq: Yağlı bütün heyvani qidalar, yağlı şirniyyat məhsulları, kərə yağı və digər qatı yağlar, qızarmış və qovrulmuş qidaların həddindən artıq istehlakı obezite ilə birlikdə xərçəng riskini artırmaqdadır. Az yağlı süd və qatıq qrupu, az yağlı pendir, çökelek, yumurta xərçəng riskini azaldıcı heyvani qidalardır.

Əsnəmək yoluxucu xəstəlikmiş

İnsan niyə əsnəyir? Daha çox yuxu vaxtımız gəldiyində, sıxıldığımızda və oyandıığımızda əsnəyirik. Həkimlər bədənin oksigen ehtiyacı üçün əsnəmənin nəfəs alıb-verməklə birbaşa əlaqəli olduğunu bildirirlər. Əsnəmək qan dövranını sürətləndirdiyi üçün əsnəyən zaman qan dövranı sayəsində beyin soyuyur və daha yaxşı işləyir. Bu səbəbdən beyinin soyuması cəld və daha ağıllı düşünməyimizə səbəb olur. Bəs yanımda kimse əsnəyən zaman niyə biz də əsnəyirik? Bəli, bu səbəbdən əsnəməyi yoluxucu xəstəlik də adlandırmaq olar. Bu yazını oxuyarkən neçə dəfə əsnədiyiniz, diqqət etdiyinizmi?

ELAN

"Güneş Holding MMC" Məhdud Məsuliyyətli Cəmiyyətə aid (VÖEN 1700012881) Nizamnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycanda ilk dəfə!

585 Daşınan şəhər telefon xidməti

Şəhər-kənd arasındakı rəqəmsal uçurum darmadağın edildi!

585-xxxx telefon nömrələrinə sahib olan, özünüzü Bakıda hiss edin!



- ✓ 585-xxxx nömrəli telefonla Bakıda olan bütün şəhər və kəndə zəng etmək mümkündür.
- ✓ Nömrə ödəmədən Azərbaycanın bütün bölgələrinə zəng etmək mümkündür.
- ✓ Mobil şəbəkə və beynəlxalq əlaqələr üçün əlavə ödəmə tələb olunmur.

CDMA simsiz rabitə xidmətində

QIZIL nömrələr



15
Aylıq abunə haqqı

- ✓ QIZIL NÖMRƏLƏR: 012-122 QAYNAR XƏTTİ
- ✓ Mobil şəbəkəyə bənzərliklərinə əsasən, zənglərə qəbulatma və rəqəmsal rəqəmlərin qəbulatma xidməti təqdim olunur.
- ✓ Yeni tarif paketi: 15 aylıq abunə haqqı ilə 1000 dəqiqə zəng və 1000 SMS.
- ✓ Telefonla bəlgələmə xidməti təqdim olunur.
- ✓ Mobil və beynəlxalq əlaqələr üçün əlavə ödəmə tələb olunmur.

* CDMA şəbəkəsi Bakı şəhəri daxil olmaqla respublikanın bölgələrini əhatə edir.

AZTELEKOM
1012-122 QAYNAR XƏTTİ
zənglər pulsuzdur

"Aztelekom" İB
www.aztelekom.org
www.facebook.com/Aztelekom IB
Az 1122, Bakı şəhəri, Tbilisi 187
(+994 12) 344 00 00

SƏS

Son səhifə

23 may

Xavi "Barselona"dan gedir



"Barselona"nın futbolçusu Xavi Hernandez mövsümün sonunda komandanı tərk edəcəyini rəsmən təsdiqləyib. Bu barədə klubun rəsmi "twitter" səhifəsində yazan ispaniyalı futbolçu yeni mövsümdən Qəterin "Əl Sədd" komandasında çıxış edəcəyini bildirib: "Mövsümün sonunda "Barselona"dan ayrılacam. Cari mövsüm bu komandada qaldığım üçüncü şadam. Ancaq növbəti mövsümdən Qəterin "Əl Sədd" klubunda oynayacağam. Bu qərarı vermək mənim üçün asan olmadı. Yeni klubumla iki illik müqaviləm var. Amma müqavilənin müddətini daha bir il uzada bilərəm. "Barselona" mənə 2018-ci ilə qədər yeni müqavilə təklif etdi. Lakin artıq buna qədər qərarımı vermişdim. Qəterdə məni yeni layihələr gözləyir. Əsas məqsədim isə "Barselona"ya məşqçi və ya idman direktoru kimi qayıtmaqdır. "Barselona" mənim doğma evimdir. Bu klubda yalnız xəyal edilə biləcək karyeraya sahibəm. Messi, İniyesta, Buskets və Pedro üçün darıxacağam. Onların hamısı mənim dostlarımdır". Qeyd edək ki, "Barselona" yetirməsi olan Xavi bu klubun heyətində 505 rəsmi oyun keçirib və 58 qol vurub.

Ueyn Runinin böyük oğlu "Qalatasaray" azarkeşidir



"Mançester Yunayted"in futbolçusu Ueyn Runinin böyük oğlu "Qalatasaray" azarkeşidi. Apasport.az saytının məlumatına görə, Kay Runinin İstanbul klubunun formasında fotoları yayılıb. Belə ki, Runinin kiçik oğlu Klayın ad gününə böyük oğlu Kay məhz "Qalatasaray" formasında gedib. Mərasimi anası ilə birlikdə tərk edən Kay fotoqrafların diqqətindən yayınmayıb. "Mançester Yunayted" azarkeşləri öncə bu fotoların fotosop olduğunu güman ediblər. Ancaq sonradan məlum olub ki, Kay, doğrudan da, "Qalatasaray" azarkeşi imiş. Qeyd edək ki, daha öncə futbolçu Maksi Lopesin, həmçinin Fransanın keçmiş prezidenti Nikola Sarkozinin oğlunun da "Qalatasaray" formasında şəkilləri yayılmışdı.


Azərbaycan-Serbiya oyununu avstriyalı hakimlər idarə edəcək



iyun 7-də Avstriyanın Pölten şəhərindəki "NV Arena"da Azərbaycan və Serbiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu avstriyalı FIFA referiləri idarə edəcək. AZƏRTAC xəbər verir ki, oyunun baş hakimi Harald Lechner olacaq. Ona həmyerliləri Andreas Heidenreich və Roland Riedel kömək edəcəklər. Görüşdə dördüncü hakim funksiyasını Manuel Schüttengruber yerinə yetirəcək. Qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Arda Turan əzələsini dartdı

"Atletiko"nun futbolçusu Arda Turan zədələnib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi məşq zamanı zədə alıb. Futbolçu həkimlərin ilk müayinəsindən sonra xəstəxanaya aparılıb. Tibbi müayinədən keçən A.Turanın əzələsinin dartıldığı müəyyənənmiş. Komandanın baş məşqçisi Dieqo Simeone A.Turanın İspaniya La Liqasının "Qranada" ilə görüşündə oynamaq istəyəcəyi təqdirdə ona şans verəcəyini bildirib.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətname: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: **Mətləb Salahov**

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzarTAC, SİA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 5500